



XALQ QƏZETİ

№ 100 (29072) 8 may 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin Qobustan rayonuna səfəri

Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram



❑ **Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəlirlər.**

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülmə işlər barədə dövlətimizin

başçısına və birinci xanımına məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AZƏRTAC

“Azərxaç” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxaç” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.**

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müxtəlif əsrlərdə toxunan Salyan, Ağsu, İsmayilli, Hacıqabul, Ağdaş, Göyçay, Şamaxı, Oğuz, Qəbələ, Qobustan xalçalarına baxdılar.

Ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. Milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Birinci vitse-prezident Mehriban Əliyeva da bu qədim sənət növünün yaşadılmasına dəyərli töhfələr verir. Göstərilən diqqət və qayğı sayəsində artıq Horadiz, Şəmkir,

Quba, Xaçmaz, İsmayilli, Lənkəran və Ağdam xalça müəssisələri istifadəyə verilib. Qobustanla yanaşı, Naxçıvan Muxtar Respublikası, Abşeron, Ağstafa, Cəbrayıl, Goranboy, Kürdəmir, Qazax, Qəbələ, Sabunçu, Şabran, Tərtər və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq sərəncamı ilə İsmayilli rayonunda daha bir xalça emalatxanasının tikintisi davam etdirilir. “Azərxaç” ASC-nin artıq istifadəyə tam hazır olan Qobustan filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyevin 2016-cı ildə Xalçaçı Günü peşə bayramının təsis

edilməsi haqqında imzaladığı sərəncam minlərlə xalçaçını sevindirdi, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytardı. Artıq üç ildir mayın 5-i – “Azərxaç” ASC-nin yaradıldığı gün xalçaçıların peşə bayramı kimi qeyd olunur. Xüsusilə qeyd olunmalıdır ki, “Azərxaç” ASC-nin 2016–2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 1700-dən çox toxucu çalışır. Bu dövrdə 8500 kvadratmetrdən çox xalça toxunub.

Sonra dövlətimizin başçısı müəssisənin rəsmi açılışını bildiren lenti kəsdi.

“Azərxaç” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülmə işlərə bağlı dövlətimizin başçısına və birinci xanımına məlumat verdi.

(ardı 3-cü səhifədə)

Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib



❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.**

Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəsmi açılışını bildiren lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülmə işlər barədə dövlətimizin başçısına və birinci xanımına məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb.

İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 cərpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada

əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hətərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Laboratoriyada müayinələr yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hətərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

(ardı 2-ci səhifədə)



Modernləşməyə aparan iqtisadi islahatların banisi

» 8



Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib

» 9



“Fuji optical”ın humanitar aksiyası

» 13



Mayk POMPEO: Vaşinqton Rusiya ilə əməkdaşlığa hazırdır

» 16

Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib



(əvvəli 1-ci səhifədə)

Qobustan Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələrinin yaradılması, mövcud tibb ocaqlarının yüksək səviyyədə yenidən qurulması istiqamətində olduqca vacib layihələr icra edilir. Bütün bu işlər səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların mühüm

terkiib hissəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.

Xəstəxananın kollektivini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

– Belə gözəl xəstəxananın açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.

Ölkəmizin hər bir yerində yeni

xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox

iş yeri yaradılıb. Yeni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.

Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara

imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhali o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.

Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yaşama olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz

bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.

Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun.

Sonda xatirə şəkləri çəkdirildi.

AZƏRTAC

“Azərxaalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub



❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxaalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.**

“Azərxaalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə “Azərxaalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət

göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında “Azərxaalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayon-

larında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması

idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobus-

tandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayilli, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib.

(ardı 5-ci səhifədə)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışı olub



(əvvəli 1-ci səhifədə)

Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməcxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq.

Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayilli, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnirlərinə üstünlük verəcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətdə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-

nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.

Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.

Xalçaçıları salamlayan Prezident İlham ƏLİYEV dedi:

– İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri ya-

radılsın və bu istiqamətdə çox böyük işlər görülsün. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.

Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.

Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim

edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadıırıq. Çox yaxşı haldır ki, bu sənət nəsil-dən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracönmümlü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracönmümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.

Bilirsiniz ki, bir neçə il bundan əvvəl Bakıda yeni gözəl Xalça Muzeyi yaradılıb. Muzey xalça formasında

çox gözəl memarlıq üslubunda yaradılıb. Bütün bölgələrdə 30-dan çox xalça fabrikinin yaradılması bu sahəyə böyük təkan verdi, canlanma gətirdi. Əminəm ki, sizin burada işləriniz uğurla gedəcək. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir.

Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd edirik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir. Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar. İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir.

(ardı 4-cü səhifədə)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışı olub

(əvvəli 3-cü səhifədə)

Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik.

Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Xalçaçı Sevinc Həşimova: Hörmətli Prezidentimiz, bu Ramazan ayında bizim Qobustan rayonuna xoş gəlmisiniz. Çox sağ olun ki, bizim gözəl qadınlarımız üçün bu şəraiti yaratmışınız. Şəraitimiz çox gözəldir. Bizim qadınlar Sizdən çox razıdırlar. Onların adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Azərbaycanımızı belə inkişaf etdirirsiniz. Həm Sizə, həm də Mehriban xanıma çox minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Burada iş şəraitiniz necədir, razısınız?

Xalçaçılar: Çox sağ olun, hamımız razıyıq, çox razıyıq.

Prezident İlham Əliyev: Əməkhaqqı necə?

Xalçaçılar: Əməkhaqqımız artırılıb, çox yaxşıdır. Toxucularımız sevinə-sevinə işləyirlər.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu fabriki açılana qədər siz haradasa işləyirdiniz?

Xalçaçı Sevinc Həşimova: Xeyr, evdar xanım olublar.

Prezident İlham Əliyev: İndi sizin üçün gözəl şərait yaradılıb, ailə büdcənizə də böyük töhfə olacaq.

Xalçaçı Sevinc Həşimova: Əvvəllər evdə xalça toxuyurdum. Bəzən işığımı yanırdı, lampası işıqlı toxuyurdum. Şükür Allaha, indi gur işıqlı, gözəl emalatxanamızda xalçalarımızı toxuyuruq. Buna görə Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, biz bu fabrikləri yaradıq. Bütün fabriklər işə düşəndən sonra təqribən 4500-ə yaxın qadın üçün iş yeri olacaq. Əminəm ki, gələcəkdə bu proqram daha da geniş vüsət alacaq. Dövlət öz üzərinə düşən vəzifəni icra edir, bu fabriklər dövlət xətti ilə yaradılır. Amma ümid edirəm gələcəkdə sahibkarlar da bu sahəyə sərmayə qoyacaqlar ki, bu işlər daha geniş vüsət alsın və Azərbaycanın hər bir yerində xalçaçılıq sənəti yaşasın. Çünki bizim bütün bölgələrin özünəməxsus xalçaçılıq məktəbi var. Bu məktəblər bir-birindən fərqlənir. Əlbəttə, bu fərqi mütəxəssislər çox yaxşı seçə bilərlər. Bu isə onu göstərir ki, Azərbaycan çox zəngin mədəniyyətə, çox zəngin tarixə, zəngin ənənələrə malik olan ölkədir. Qədim sənətimizi biz bu gün yaşadıyıq, dirçəldirik.

Xalçaçı Əsəre Abdurəhimova: Sizin sayınızda, cənab Prezident. Allah Sizi qorusun. Xoş gəlmisiniz. Həmkarım emalatxanamız haqqında danışdı. Mən isə Sizə rayonumuzun inkişafına görə “Çox sağ olun!” deyirəm. Qobustanlıların

əsas problemi olan içməli suyu çəkdimisiniz. Bu, Sizin Qobustana beşinci səfərinizdir. Buna görə bütün qobustanlılar adından Sizə təşəkkür edirik, Sizi həmişə dəstəkləyirik. Şəhərimizin kanalizasiya, yol problemləri həll edilib. Buna görə Sizə minnətdarıq. Bütün qobustanlılar Sizi dəstəkləyir, həmişə Sizin arxanızdayıq, Sizi çox sevirik.

Prezident İlham Əliyev: Sağ olun. Biz Qobustan rayonunun təmsilində ölkəmizin ümumi inkişaf dinamika-sını görürük. Çünki vətəndaşları narahat edən əsas problemlər həll olundu. İçməli su ilyarım bundan əvvəl təmin olundu. Qeyd etdiyim kimi, qazlaşdırma 90 faizə çatıb, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, yollar çəkilir və növbəti mərhələdə yeni yol layihələri icra ediləcəkdir. Müasir xəstəxana tikilib. Bir neçə məktəb tikilib və təmir edilib, bu proses davam etdiriləcək. İş yerlərinin yaradılması ilə bağlı böyük işlər görülür. Yeni iş yerlərinin yaradılması prioritet məsələdir. Sahibkarlıq, kənd təsərrüfatı inkişaf edir. Bakıdan Qobustana çox gözəl yeni yol çəkildi. Əvvəllər ikicərgəli idi, indi dördcərgəlidir. Yeni, bütün lazımı işlər görülüb. Bütün bu işlər rayonun gələcək inkişafına təkan verəcək.

Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı

qəbul edildi, sayca dördüncü proqramdır. Üç proqramın icrası nəticəsində bir çox işlər görüldü. Dördüncü proqram bu günə qədər görə bilmədiyimiz işləri də təmin edəcək. Beş il ərzində Azərbaycanın bütün bölgələrində bütün infrastruktur məsələləri öz həllini tapacaq və bu, ölkəmizin gələcək inkişafına böyük dəstək olacaqdır.

Xalçaçı Azadə Fənara: Hörmətli Prezidentimiz, xoş gəlmisiniz. Rayonumuzun bütün əhalisi adından, xalçaçılar adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş etdiyinizə görə Sizə uğurlar diləyirəm, Sizi Rəbbim qorusun.

İcazənizlə, bu balaca xalçanı Mehriban xanıma təqdim etmək istəyirəm. Mehriban xanım, bu, Qobustanın rəmzidir, qapının üstünə asırlar, sağlqla işlədin. Bütün qobustanlılar adından Sizə təşəkkür edirəm.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Mənim dərin hörmətimi qobustanlılara çatdırın.

Sonra Prezident İlham Əliyev müəssisədə toxunan ilk xalçanı kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC



“Azərxalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub



(əvvəli 2-ci səhifədə)

Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük verəcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə

və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarıqlar vurulacaq. Həmin yarıqlarda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil verəcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Prezident İlham Əliyev: İşiniz necədir, razısınız?

İşçilər: Çox sağ olun. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Nə qədər əməkhaqqı verilir, qanə edirsiniz?

İşçi: Şükür lap yaxşıdır. Sizdən də, müdirliyyətimizdən də razıyıq. Çox sağ



olun. Həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Xalçaçılıq elə sənətdir ki, Azərbaycan xalqının istedadını dünyaya göstərir. Eyni zamanda, xalçaçılıq sənəti böyük işlərin təkanverici amilidir. Məsələn, indi ölkəmizdə yun

tədarükü mərkəzləri yaradılır. Beş mərkəz yaradılıb, biri də burada. Sumqayıtda yunəyirici-boyaq fabriki yaradılır. Yəni, gələcəkdə biz özümüzü bütün xammalla – iplər, boyaq və yun ilə təmin edəcəyik. Beləliklə, minlərlə iş

yeri yaradılır və yaradılacaq. Sahibkarlar da bu işlərdə fəal iştirak edirlər. Sizin də işiniz ümumi inkişafımıza böyük dəstək olacaqdır.

Sahibkar: Cənab Prezident, biz uzun müddət idi ki, tədarük etdiyimiz yunu heç yere verə bilmirdik. Sizin sayınızda bura açılıb, biz çölə tulladığımız, sata bilmədiyimiz yunu bu gün buraya veririk, çoxlu pul qazanırıq. Bu pula mal-qara alırıq, fermamızı genişləndiririk. Bizə bu şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Sahibkarlara gözəl şərait yaradılıb. Mən sahibkarları dəstəkləyirəm, onlara dövlət tərəfindən maddi dəstək göstərilir. Bilirsiniz ki, güzəştli şərtlərlə kreditlər verilir. Bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kreditlər verəcək ki, onlar öz işlərini daha da yaxşı qura bilsinlər. Eyni zamanda, yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalı-

dır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Fəhlələr də, toxucular da işləyirlər və budur, bir zəncir yaranır. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq.

İşçilər: Çox sağ olun. Allah Sizdən razı olsun. Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cəsarətli arzularınıq, bizə bu şəraiti yaratdığınıza görə Sizə minnətdarım.

Birinci xanım Mehriban Əliyeva. Çox sağ olun.

Sonda xatirə şəkləri çəkdirildi.

AZƏRTAC

Qobustan-Poladlı avtomobil yolu istifadəyə verilib



❑ **Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.**

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülen işlər barədə məlumat verdi.

Bildirildi ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrlili 7 şüürücü boru quraşdırılıb,


zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, signal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnologiyaya uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkləri çəkdirildi.

AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib



Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabıt və əsgərləri ulu öndərin məzarı önünə əkilmiş qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu. Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli

lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini ezmə davam etdirir. Xidmətin

hər bir əməkdaşı bununla fəxr edir. Xalqımız qətiyyətlə əminidir ki, Heydər Əliyev siyasəti xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Mayın 7-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əkilmiş gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasəti irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsilərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və zəkai xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarətdir ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandıqı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib.

Ümummilli liderin dəyanəti və cəsarəti, mətinliyi və zəkai siyasində xalqımız zamanın bütün çətinliklərinə sinə gərək, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçiliq ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə nail ola bilib. Bütövlükdə Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər olan inkişaf tarixi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Dahi şəxsiyyətin Azərbaycanı siyasəti hakimiyyətə qaytardığı gün – 15 iyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi təntənəli şəkildə qeyd olunur.

Bildirilib ki, ulu öndərin 1993-cü il iyunun 15-də Azərbaycan xilasedici qayıdışı müstəqil tariximizə dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb. Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndəş müharibəsi təhlükəsindən xilas olub, qısa müddətdə dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulub, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilib. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılıb, insanların dinc yaşaması üçün təhlükə yaranan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum sabitləşdirilib.

Azərbaycanı dayanıqlı ictimai-siyasi sabitlik yaranadıqdan sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılması



na başlanılıb. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, gənciyyətlə özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli integrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılıb. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulub, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının mənəsisiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olub.

Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərib. Bu tarixi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidməti həm də ondan ibarət olub ki, ölkənin uzunmüddətli davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu, özündən sonra müasir dövrün tələblərinə uyğun şəkildə yüksək peşəkarlıqla həyata keçirməyə qadər olan, hərtərəfli liderlik keyfiyyətlərinə malik, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirib, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın davamlı tərəqqisini təmin edən

xarizmatik və təşəbbüskar rəhbər, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik olan İlham Əliyev kimi layiqli davamçı hazırlayıb.

Qeyd edilib ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönlümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim müdrik qərarları, sriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən müdərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korruptsiya hallarının qarşısının alınması, səffəllığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Qeyd edilib ki, ulu öndərin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün göz önündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilib. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Azərbaycan dünyada sabitlik adası kimi tanınır və kriminogen durum çox müsbətdir”.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə integrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıraraq, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanı alternativli olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanı müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın sosial, humanitar, mədəni sahələrdə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında çoxşəxli fəaliyyəti, gördüyü

mütəbər işlər və həyata keçirdiyi layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchiz olunması, qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi islahatların aparılmasına göstərilən gündəlik diqqət və qayğı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll edilməsi yolunda böyük səbir və təmkinli həyata keçirilən tədbirlərin erməni təcavüzkarlarının məkrli niyyəti üzündən baş tutmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalçılarından təmizləyəcək biləcəyinə xalqın inamını daha da artırır. Erməni silahlı qüvvələri ilə təmas xəttində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində uğurla həyata keçirilmiş Aprel döyüşləri, həmçinin 2018-ci ilin mayında Şərur rayonunun Günnüt kəndi və 11 min hektara yaxın ərazinin işğaldan azad edilməsi şanlı ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın tarixə qızıl hərflərlə həkk edilən böyük qələbəsi olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Çıxışının sonunda baş prokuror əminliklə bildirib ki, sivil və müasir məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi əbədiyaşar liderin ideyalarını sadıqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

Tədbirin yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Liderlik missiyası” filmi nümayiş etdirilib.



Statistika Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edilib

Mayın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin komitənin binasının foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə danışıb. Komitə sədri bildirib ki, bir qərindən də çox zaman kəsiyində ölkəmizin rəhbəri olmuş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali əmal uğrunda yorulmaz fəaliyyət göstərərək, ömrünün bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız öz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütdəqiq imkanı qazanıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Tahir Budaqov qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nəcət axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bələdlərdən xilas edərək ölkəmizin güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərinlən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığını və qələbələrinə şərtləndirən amillər idi.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edən komitə sədri ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsinə, dövlətimizin daha da qüdrətlənməsinə xüsusi vurğulayıb. T.Budaqov Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin həyat keyfiyyətinin statistika-sı şöbəsinin müdiri Yaşar Paşa, ümumi şöbənin vətəndaşların qəbulu sektorunun müdiri Ramiq Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilən, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışıblar. Dahi şəxsiyyətin ölkəmizə hərəkətli etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin zəkəsinin təcəssümü, əmanət qoyub gətirdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.

Sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və komitə gəncləri arasında keçirilmiş mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri mükafatlandırılıb.

Tədbir ulu öndərin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatıb.

AZƏRTAC

Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılanda şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə **qərara alıram**:

1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.

2. "Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə edilsin).

3. Müayyən olunsun ki:

3.1. "dövlətə məxsus olan hüquqi şəxs" dedikdə:

3.1.1. payların (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanları-nın normativ hüquqi aktlarının bu Fərmana

uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktları-nın bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21

dekabr tarixli 429 nömrəli Fərmanın icrası ilə əlaqədar **qərara alıram**: Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə

983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119, № 9, maddə 978; 2016, № 5, maddə 868; 2017, № 5, maddə 816) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının

Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.21-ci bəndinə "onun" sözündən sonra "Lisensiyalar və icazələr" portalına," sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda və 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanın icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 1, maddə 59, № 2, maddə 218) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.5-1-ci (hər iki halda) və 6.4-cü bəndlərində "Elektron ipotek

ka" sözləri "Elektron ipoteka və kredit zəmanət" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 9, maddə 1825; 2019, № 2, maddə 218) ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.2-ci yarımbəndə "nəzərdə tutulan" sözlərindən sonra "elektron kabinet verilmiş şəxslər və" sözləri əlavə edilsin;

2.2. 6.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"6.1.13. mənzilin dəyərini ödənilməsi üsulunun seçilməsi";

2.3. 6.1.14-cü yarımbəndə "mənzili" sözündən sonra ", Qaydanın 5.7-1-ci bəndinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin;

2.4. 6.1.15-ci yarımbənddə "müraciətədən" sözü "istifadəçinin" sözü ilə əvəz edilsin;

2.5. 6.2-ci bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi" sözləri "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

2.6. 8.0.1-ci yarımbənd üzrə:

2.6.1. 1-ci abzasda "kabinet yaratmaq" sözü "kabinetdən istifadə etmək" sözləri ilə əvəz edilsin;

2.6.2. 3-cü abzasda "4.3.1–4.3.9-cu" sözləri "4.3.1–4.3.10-cu" sözləri ilə əvəz edilsin;

2.6.3. 6-cı abzas aşağıdakı redaksiyada verilsin:

"6. mənzilin dəyərini ödənilməsi üsulunun seçilməsi";

2.7. 8.0.2-ci yarımbəndin 1-ci abzası aşağıdakı redaksiyada verilsin:

"1. Qaydada nəzərdə tutulan bildirişləri istifadəçinin elektron kabinetində yerləşdirmək,".

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr

916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 591 nömrəli və 10 aprel tarixli 620 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin bax-

dığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 15-ci hissəsində "221.9-cu" sözləri "221.9 - 221.11-ci" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu

il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 000 (üç yüz min) manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə

maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Qobustan rayonunda sosial-önmümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Qobustan İdman Kompleksi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlli və şəhid ailələri üçün ümumilikdə 24 mənzilli 2 yaşayış binası inşa edilmiş, müasir tələblərə cavab verən turizm obyekti, 18 ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, regional yun və boyaq bitkilərinin tedarükü məntəqəsi, xalçaçılıq müəssisəsi yaradılmış, yeni avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qobustanda istismar müddəti başa çatmış 6 ikimərtəbəli

8 mənzilli binada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə **qərara alıram**:

1. Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2019-cu il

Azərbaycan Prezidentinin göstərişi ilə Yəmənə humanitar yardım göstərilib

❑ *Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT-nin baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciətlə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib.*

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəmənə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub. BMT-nin hesablamalarına görə, dün-

yanın ən acınacaqlı humanitar fəlakətinin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

AZƏRTAC

❑ *Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kəkelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib.*

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət

sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə apa-

rilması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və

Gürcüstan sərhəd qurumları arasında mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğula-yıblar.

AZƏRTAC

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib

□ **Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib. Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülmə işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışib. Baş katib deyib ki, VII toplantıda Şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.**

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il bundan əvvəl Naxçıvan-da yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısı Qazaxıstanın Astana şəhərində keçirilib. Həmin toplantıda üzv dövlətlərin televiziya və informasiya qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə xeyli iş görüldü. Bugünkü toplantıda da müzakirə

Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziya bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziya kanallarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziya kanallarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziya kanallarının



olunan əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabər hüquqludur. Əməkdaşlıq mühiti Şurasının əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq.

verilişləri Azərbaycanda yayımlansın.

Prezidentin köməkçisi qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur. Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən

danışan Əli Həsənov qeyd edib ki, bu regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər. Bu baxımdan Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. Məsələn, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycanın

informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün dünyada islamofobiya meyilləri güclənir. İslam dininə qarşı çirkin kampaniya

apılır. Müsəlman ölkələri, xalqları terrorla eyniləşdirilir. Onların mövcud multikultural dəyərləri, mədəniyyətləri, gözəl adət-ənənələri mənfi çalılarda təqdim edilir. Biz bu məsələdə də vahid mövqedən çıxış etməliyik.

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev-in "Böyük Çölün yeddi özəlliyi" adlı məqaləsi ilə bağlı sənəddi filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib.

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir.

Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirir. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-in hazırkı verdiyi TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-in həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk

dünyasının dəstəyi artırılmalıdır.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman işçi qrupunun VII toplantısında aparılan müzakirələr barədə məlumat verərək qeyd edib ki, media qurumlarının əməkdaşlığının gücləndirilməsi üçün vahid şəbəkənin yaradılması qərara alınıb. Türk xalqlarının tarixi şəxsiyyətləri ilə bağlı filmlərin çəkilməsi təklifinin də irəli sürüldüyünü deyən baş katibin müavini bununla əlaqədar razılıq əldə olunduğunu bildirib. Bundan başqa, üzv ölkələrin televiziya kanallarının öz yayımlarını rahat şəkildə həyata keçirmələri üçün kabel yayımı ilə bağlı da müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nusiřevan Məhərrəmov qeyd edib ki, bu gün Türk Şurası üçün vahid informasiya məkanı mövcud deyil. Bunun üçün Şuraya üzv dövlətlərin siyasi maraqları təmin olunmalıdır. Üzv ölkələrin telekanallarının kabel yayımı barter əsasında olmalıdır. Çünki kabel yayımı ilə məşğul olan qurumların biznes maraqları var.

Üzv ölkələrin filmlərinin nümayişinin tarixi günlərdə həyata keçirilməsinin məqsəduyğun olduğunu deyən MTRŞ sədri bildirib ki, bunun sayəsində dövlətlər qarşılıqlı olaraq tarixləri ilə bağlı məlumat əldə edə bilərlər. Ortaq xəbər kanalının yaradılmasına gəldikdə, deməliyəm ki, bu, çox mürəkkəb prosesdir. Bu kanal üçün ortaqlar diqqətə çatdırılıb.

Toplantıya yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, türk coğrafiyasının dünyanın tanınmış olduğu şəxsiyyətləri var. Dünya bu cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə

bağlı filmlər türk, rus və ingilis dillərində olmalıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mədəniyyət Nazirliyi bu məsələnin reallaşmasına dəstək verməyə hazırdır.

Prezidentin köməkçisi ortaqların türk kanalı ilə bağlı bildirib ki, TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsi prezidentlərin qərarından asılıdır. O, "Euronews" nümunəsini misal çəkərək deyib ki, bu kanalda müxtəlif dövlətlərin səhmləri var.

Informasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyətindən danışan Əli Həsənov deyib ki, AZƏRTAC bu istiqamətdə saytlar göstərir, tərəfdaş agentliklərlə yaxşı əlaqələr qurub.

Türk Şurasına üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirir. Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır. Forumda təkə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır.

Çıxışlardan sonra Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının Qırğızıstanda keçirilməsi qərara alınıb.

Daha sonra TRT AVAZ-ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Sonda milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanıb.

AZƏRTAC

Ağsu, İsmayilli və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi

Dağıntıya məruz qalan evlərin 80-90 faizi fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlərdir

□ **Bu il fevralın 5-də Ağsu, İsmayilli və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair üç aylıq hesabat brifinqi keçirilib.**

AZƏRTAC xəbər verir ki, İsmayillıda təşkil olunan brifinqdə hər üç rayonun icra hakimiyyətlərinin başçıları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülmə işlər barədə məlumat veriblər. Brifinqdə Fövqəladə Hallar Nazirliyinin və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

Bildirilib ki, episentri İsmayilli və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayilli və Şamaxı rayonlarında 748 ev qəzalı vəziyyətə düşüb, yuxarıda eyni, eyni və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan deyib. Xoşbəxtlikdən insan itkisi qeydə alınmayıb.

Hadisenin şəhəri günü

dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağı bildirib. Prezident İlham Əliyev eyni buradaca əhalinin müdafiə təhlükəsinə qarşı zərərçəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstərilib.

Ağsu, İsmayilli və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır. İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılmış komissiyaya 66 yaşayış məntəqəsindən 1272 müraciət daxil olub və həmin evlərə baxış keçirilib. Onlardan 344 ev qənaətbəxş hesab olunub, 455 evdə təmir, 344 evdə bərpaya ehtiyac duyulduğu barədə qərar

prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayilli və Şamaxı rayonlarında zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstərilib.

Ağsu, İsmayilli və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır. İsmayilli Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov bildirib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılmış komissiyaya 66 yaşayış məntəqəsindən 1272 müraciət daxil olub və həmin evlərə baxış keçirilib. Onlardan 344 ev qənaətbəxş hesab olunub, 455 evdə təmir, 344 evdə bərpaya ehtiyac duyulduğu barədə qərar

verilib. 114 evin isə qəzalı olduğu müəyyənənib. Hazırda qəzalı evlərdən 76-nın tikintisi aparılır. Bundan başqa, yerlərdə sosial obyektlərə də baxış keçirilib, 1 məktəb binasının, 1 uşaq bağçasının və 2 inzibati binanın da qəzalı olması müəyyənənib.

Hazırda "Regional İnkişaf" İctimai Birliyi tərəfindən qəzalı vəziyyətdə olan Keyvəndi və Diyallı kənd tıbb məntəqələrinin tikintisinə başlanılıb. Eyni zamanda, 320 şagird yerlik Gəraybəyli tam orta məktəbinin, 40 şagird yerlik Kələzəyə ibtidai məktəbinin, 40 yerlik Qusquncə uşaq bağçasının tikintisi nəzərdə tutulub.

Təbii fəlakətlə bağlı rayon üzrə vətəndaşlardan, ümumilikdə, 2460 evlə bağlı müraciətin ünvanlandığını deyən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə qeyd edib ki, müraciətlərin araşdırılması nəticəsində 350 ev qəzalı sayılıb,



435 evin bərpaya, 1601 evin təmirə ehtiyacı olduğu müəyyənənib. 74 evin vəziyyəti qənaətbəxş olub. Hazırda rayonda 162 evdə tikinti işləri aparılır.

Zəlzələ nəticəsində rayonda ziyan dəymiş 10 sosial obyektə baxış keçirilib, onlardan 8-nin qəzalı, 2-nin isə bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bico və Ərəbuşağı kənd tıbb məntəqələrinin, Arakənd kənd orta məktəbinin və Pirişənli kənd körpələri evi-uşaq bağçasının

yenidən tikilməsi nəzərdə tutulur.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da üç ayda görülmə işlər barədə məlumat verərək bildirib ki, təbii fəlakətdən keçən dövrə vətəndaşların müraciəti əsasında 5584 evə baxış keçirilib. Bu evlərdən 284-ü qəzalı hesab edilib və artıq onlardan 3-nün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası

tərəfindən 1274 evin bərpaya, 2212 evin təmirə ehtiyacı olduğu bildirilib, 1814 evin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda 112 evdə tikinti işləri aparılır.

Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı, Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahəsində infrastrukturun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Həmçinin "Regional İnkişaf" İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektin tikintisi nəzərdə tutulub.

Hər üç rayonun icra hakimiyyətlərinin başçıları dağıntıya məruz qalan evlərin 80-90 faizinin fiziki köhnəlməyə məruz qalmış, çiy kərpicdən tikilən evlər olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda tikintisi aparılan evlər bütün texniki parametrlərə cavab verir. Qəzalı kimi qeydə alınan bütün evlərin inşası, bərpası həyata keçiriləcək. Bu işlərin ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, bəzi hallarda mehaz zəlzələ zamanı qəzalı hala düşən evlərə bağlı olmayan müraciətlər də komissiyalara daxil olur. Həmin müraciətlərin araşdırılması isə bilavasitə zəlzələdən zərərçəkmişlərin müraciətlərindən baxılmasınan ləngiməsinə səbəb olur.

Brifinqdə, həmçinin bölgədə olan tarixi-mədəniyyət abidələrinin təbii fəlakətdən zərər görmədiyi diqqətə çatdırılıb.



Azərbaycan Respublikasının inkişafında Asiya vektorunun da müəyyən edilməsi və bu sahədə düşünülmüş addımlar atması Heydər Əliyevin xalqımız və ölkəmiz qarşısındakı mühüm xidmətlərindən biridir. Ulu öndərin dövlətçilik təlimində Asiya siyasəti aşağıdakı məqsədlərə xidmət etmişdir:

– Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını sovet hakimiyyəti illərindəki təqəttüblü inkişaf formatından çoxvektorlu inkişaf yoluna çıxarmaq üçün ölkəsinin qərbyönlü tərəqqi modelinə Asiyanı da əlavə etməyi zəruri saymışdır.

– XX əsrin səksəninci illərindən Asiya qitəsində elm və texnologiyanın daha böyük sürətlə inkişaf etməsinin müşahidə olunması ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının bu istiqamətdə də əməkdaşlığa cəlb edilməsində diqqət yetirməsinə şərtləndirmişdir.

– Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı Azərbaycan Respublikasının Asiyada da tərəfdaş ölkələrə əməkdaşlığına təkan vermişdir.

Uzaqgörən dövlət xadimi Heydər Əliyevin Avropa ağırlıqlı Asiya siyasəti proqramının həyata keçirilməsi baxımından müstəqil dövlətçiliyin başlanğıc dövründə, 1998-ci ildə Azərbaycanda keçirilmiş Beynəlxalq İpək Yolu Simpoziumu mühüm addım olmuşdur. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müasir dövrdə tarixi Karvan yolu ənənəsi zəminində ölkəmizi inkişaf etdirmək üçün yeni tərəfdaşlar axtarışının ilk böyük addımı olmuşdur. İpək yolu simpoziumunda iştirak edən Asiya ölkələrinin təmsilçiləri Azərbaycan Respublikasının Şərq ölkələrindəki ilk bələdçilərinə və təbliğatçılarına çevrilmişlər. Beləliklə, Azərbaycanın Asiya siyasətinin strategiyası və taktikası müəyyən olunmuş, tərəfdarları və dostları kəşf edilmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ilin dekabr ayında Çin Xalq Respublikasına rəsmi səfəri ilə müstəqil Azərbaycanın Asiya siyasətinin əsası qoyulmuşdur. Müasir dünyanın ən inkişaf

Heydər Əliyevin dövlətçilik təlimində Asiya ölkələri

Görkəmli dövlət xadimi Heydər Əliyev üçün ən mühüm, hər şeydən üstün olan Azərbaycan idi. O, bütün ömrünü canından da uca tutduğu Azərbaycanca həsr etmişdi. Heydər Əliyev üçün Azərbaycan müqəddəs torpaq, ana Vətən və müstəqil dövlət idi. Ona görə, ölkəsinə, xalqına, torpağına, müstəqil dövlətinə xidmət etmək bir insan ömrünü şərəflə yaşamağın ən mühüm göstəricisi idi. Ulu öndər Heydər Əliyev mənalı həyatının bütün məqamlarında Azərbaycan idealına sadiq qalmışdır. Bu böyük dövlət xadimi Sovetlər İttifaqı dövründə Azərbaycanı geridə qalmış bir regiondan inkişaf etmiş bir müttəfiq respublika miqyasına yüksəltmişdir. Müstəqillik illərində yenidən Azərbaycan Respublikasına rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi Avropa İttifaqının üzvü səviyyəsinə çatdırmışdır. Qərb maarifçiliyi və texnologiyasının ən mühüm nailiyyətləri miqyasında inkişaf Heydər Əliyev üçün milli zəmin üzərində qurulmuş yeni tipli ölkə yaratmağın əsas meyarlarından birinə çevrilmişdir.

Azərbaycanın Asiyanın "Gündoğar" ölkəsi olan Yaponiya ilə əlaqələri istiqamətində atılmış addımlar ölkəmizin Asiya ilə əməkdaşlıq proqramının daha da genişlənməsinə şərait yaratmışdır. Prezident Heydər Əliyevin Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondu ilə qarşılıqlı əməkdaşlıq sahəsində apardığı məqsədyönlü iş "Gündoğar" ölkə ilə hertərəfli əlaqələrin formalaşmasına geniş imkan yaratmışdır. Azərbaycan rəhbəri Heydər Əliyevin 24-28 fevral 1998-ci il tarixində Yaponiyaya etdiyi tarixi səfər Azərbaycanın Asiya – Şərq siyasətində mühüm addım olmuşdur.

Səfər zamanı "Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyanat" imzalanması qarşılıqlı əməkdaşlığın strateji

istiqamətlərini müəyyən etmişdir. Həmçinin "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında birgə rəsmi bəyanat", "Azərbaycan və Yaponiyanın Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq Fondu arasında kredit razılaşması", "Şimal" buxar-qaz elektrik stansiyası tikintisinin layihəsi haqqında" imzalanmış sənədlər ölkələrə münasibətlərin böyük təməli funksiyasını həyata keçirmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Yaponiyanın Mitsui Neft Şirkəti arasında iştirak payının müəyyən edilməsinə dair əldə edilmiş razılaşma ölkəmizin neft istehsalına "Gündoğar" ölkənin investisiya qoymasına yol açmışdır.

Bundan sonra Yaponiyanın "İtoçi", "Nidjimen", "Mitsui" və başqa şirkətlərinin Azərbaycanın iqtisadi həyatında iştirakının təmin edilməsi

hem də Azərbaycan üçün yeni neft sənayesi məhsulları bazasının yaranmasına səbəb olmuşdur. Bunun ardınca, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci ilin yanvar ayında Yaponiya-yə ikinci səfərinin təşkil ölkələrimiz arasında etibarlı dostluqdan geniş əməkdaşlığa doğru inkişafın perspektivlərini müəyyən etmişdir. Beləliklə, Azərbaycan–Yaponiya əlaqələri ölkələrə münasibətlərin bütün əsas sahələrini əhatə etmiş və fayda verməyə başlamış, gəlir gətirmişdir.

Ümumiyyətlə, Azərbaycan–Asiya münasibətlərində ayrı-ayrı Şərq dövlətləri ilə ikitərəfli əlaqələrin, rəsmi səfərlərin, imzalanmış sənədlərin, əldə olunmuş razılaşmaların ardıcıl olaraq baş tutması mühüm əhəmiyyət kəsb etmişdir. Çin Xalq Respublikası və Yaponiyadan sonra Cənubi Koreya, Malayziya və Sinqapurla yaradılan çoxcəhətli əlaqələr müstəqil Azərbaycan Respublikası üçün Asiya siyasətinin prioritet istiqaməti çevrilmişdir.

Azərbaycanla Cənubi Koreya Respublikası arasında 1992-ci ildə, Malayziya ilə isə 1993-cü ildə diplomatik münasibətlərin qurulması və qarşılıqlı fəaliyyətlərin

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əsas amil kimi qəbul edən Pakistan İslam Respublikasının beynəlxalq təşkilatlarda da ölkəmizi müdafiə etməsi Asiyaya marağı daha da gücləndirmişdir. Eyni zamanda, Azərbaycan hərbi birləşmələrinin Əfqanıstanda sülhməramlı qüvvələr kimi xüsusi missiya həyata keçirməsi də ölkəmizin Asiya yönü əlaqələrində mühüm rol oynamışdır. Bütün bunlar həm hərbi-iqtisadi cəhətdən, həm də diplomatiya, mədəniyyət və turizm baxımından ölkəmizin inkişafında Asiya faktorunun daha böyük yer tutmasına səbəb olmuşdur.

Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü Asiya siyasəti Azərbaycan Respublikasının Şərq tərəfdaşlığının səmərəli və möhkəm təməllərinin yaradılmasına böyük töhfələr vermişdir. Nəticə etibarilə müstəqil Azərbaycanda digər dünya ölkələri ilə yanaşı, Avropa ilə paralel şəkildə Asiya iqtisadi-mədəni və turizm əlaqələri xüsusi əhəmiyyət daşıyan bir istiqamətə çevrilmişdir. Uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən müəyyən olunmuş bu strateji xətt Azərbaycan Respublikasının sonrakı inkişaf

il tarixdəki birinci səfəri zamanı rəsmi görüşlərdən əlavə, həm də Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılışında iştirak etmək üçün Çin Xalq Respublikasına möhtərəm Prezidentimizin səfəri çərçivəsində burada keçirilmiş "Azərbaycan günü" əlaqələrimizin inkişafının yeni sahəsinə olmuşdur.

Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV Zirvə Toplantısında iştirak etmək üçün 19 may 2014-cü il tarixdə bu ölkəyə işgüzar səfəri müddətində Çin Xalq Respublikasının Sədri Si Zinpinlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli problemlərindən söz açılmış, bir sıra digər aktual məsələlər ətrafı şəkildə nəzərdən keçirilmişdir. Azərbaycan rəhbəri İlham Əliyevin 2015-ci ilin dekabr ayında baş tutmuş Pekin səfəri ölkələrə münasibətlərin tarixinə ən yüksək dövlət səfəri kimi daxil olmuşdur.

Çin Xalq Respublikasının bəyan etdiyi "Bir kəmə – bir yol" layihəsində Azərbaycanın fəal iştirakı ilə əlaqədar əldə olunan razılaşmalar regionda yeni siyasi və iqtisadi münasibətlərin inşafına geniş yol açacaqdır.

Çin Xalq Respublikasının Sədri Si Zinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətlə dediyi aşağıdakı sözlər dövlət başçımızın səmərəli fəaliyyətinə və ölkəmizin beynəlxalq əməkdaşlıqda roluna verilmiş yüksək qiymətin parlaq ifadəsidir: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmə – bir yol" layihəsinin reallaşmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birsiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yol inkişafında təbii tərəfdaşdır. Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz. Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daimi say göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram."

Çin Xalq Respublikasının rəhbərliyi ilə yaranmış belə yüksək münasibət əlaqələrimizin inkişafında yeni bir mərhələnin başlandığını göstərir. Ümumiyyətlə, Azərbaycan–Asiya əlaqələrinin inkişafına Azərbaycan–Çin münasibətləri böyük töhfə verir.

Müstəqil Azərbaycan Respublikasının inkişafının yeni bir parlaq səhifəsi olan Asiya ölkələri ilə çoxcəhətli əlaqələr Azərbaycan tarixinin Heydər Əliyev – İlham Əliyev epoxasının çox mühüm nailiyyətidir və böyük perspektivlərə malikdir.

Rza TALIBOV,
siyasi elmlər üzrə
fəlsəfə doktoru



Ümummilli liderin ölməz xatirəsinə SONSUZ SEVGİ VƏ EHTİRAM

Məclisi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildirdi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən ulu öndərin həyatı və fəaliyyəti bu tarixin özü ilə eniləngiz, onun Azərbaycanca bir qərinəlik rəhbərliyinin başlıca mahiyyətini təşkil edib. Dünya şöhrətli siyasət və dövlət xadimi olan Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yününü və məzmununu müəyyən etməklə zamanın fəvqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqın taleyində dönüş yaradaraq ölkəsinin tənəzzüldən tərəqqiyə qovuşdurub.

Artıq 16 ildir ki ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti yüksəlişini və hertərəfli yeniləşmə mərhələsinə yaşayır. Cəmiyyətinin daim mötəbər dəstək alan, qloballaşma dövrünün istənilən məsələsində Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən dövlət başçısı İlham Əliyev beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bütün bunlar Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin qərantıdır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə paytaxtn Nəsimi rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, media təmsilçilərinin və çoxsaylı qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib.

zident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti yüksəlişini və hertərəfli yeniləşmə mərhələsinə yaşayır. Cəmiyyətinin daim mötəbər dəstək alan, qloballaşma dövrünün istənilən məsələsində Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən dövlət başçısı İlham Əliyev beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bütün

bunlar Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin uğurlu gələcəyinin qərantıdır. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevi öz xalqının taleyinə düşən ən qiymətli şəxsiyyətlərdən biri kimi xarakterizə edərək qeyd edib ki, ulu öndər daim Azərbaycanı düşündün, onun rifahı üçün çalışıb. Bunun nəticəsidir ki, Azərbaycan hazırda hər kəsin fəxr etdiyi bir ölkəyə çevrilib. Milli

Məclisin deputatı Mələhet İbrahimqızı isə bildirib ki, Azərbaycan onilliklər boyu ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində bütün bələdlərdən keçərək inkişaf yoluna çıxıb, indi isə onun ideya və əməllərinin davam etdirilməsi ilə çiçəklənmə dövrünü yaşayır.

Merasimdə ümummilli liderin nəsilərə nümunə olan bənərsiz həyatını və titanik fəaliyyətini əks etdirən videofilm nümayiş etdirilib. Əməkdar artistlər İlqar Muradovun və Aygün Bəylərin ifalarında ulu öndər Heydər Əliyevə həsr olunmuş və sağlığında onun zövqünü oxşamış musiqi nömrələri ölməz rəhbərin xatirəsinə sonsuz sevgi və ehtiramın timsalı kimi səslənib.

T.AYDINOĞLU,
"Xalq qəzeti"

Bakının təmizlik şəbəkəsi Avropanın iri şəhərlərinin səviyyəsinə qaldırılır

❑ **Xəbər verdiyimiz kimi, ölkə başçısının tapşırığına əsasən, paytaxtn məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanıb. Bu layihənin məqsədi şəhərin kompleks təmizlik şəbəkəsini Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaqdır.**

Bakı Şəhər İcra Hakimiyyətinin Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq bu yöndə işlər sürətlə davam edir. Şirkətin mütəxəssisləri Aleks Symeonidis və Nik Vilson artıq bir neçə gündür ki, Bakıdadırlar.

"Mott MacDonald"ın layihə nümayəndələri mediaya açıqlamalarında bildirmişlər ki, yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitoring Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət



tullantılarının kompozisiyası araşdırılacaq. Bu nəticələrə əsasən, məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tətbiq edilməsi üçün lazımı qərar veriləcək.

Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində müvafiq işlər gedir. Səbəbil,

Nərimanov, Yasamal, Nəsimi, Binəqedi, Nizami və Xətai rayonlarında məişət tullantıları üçün müasir konteynerlər qoyulub. Layihənin tam şəkildə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

R.TAHİR,
"Xalq qəzeti"

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycan rəhbəri seçilməmişdən əvvəl ilk dəfə Şuşada 1967-ci ildə olmuşdu. O vaxt Xankəndində (1923-1991-ci illərdə Stepanakert adlandırılmışdır) azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Dağlıq Qarabağda olan erməni millətçiləri üç azərbaycanlıni vəhşicəsinə öldürmüşdülər. Həmin məsələni dərinəndən araşdırmaq üçün Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən 1905–1907, 1918–1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Lakin, 1969-cu ildə Azərbaycana rəhbər seçildəndən sonra ulu öndər Şuşanı abadlaşdırmaq, şəhərin başına gətirilən müsibətlərin izlərini lağ etmək, dağıdılmış, yandırılmış evlərin bərpasına nail olmaq, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bir istəklərinin qarşısı qətiyyətlə alınmışdı. Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda, ümummilli lider Şuşaya adı bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.

1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrilirdi. Heç şübhəsiz ki, həmin qərarların yerinə yetirilməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşdırılmışdı. Eyni zamanda, SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. Qeyd etmək lazımdır ki, 1920-ci ildən 1970-ci ilə qədər Şuşada heç vaxt belə gənşmiş-qıymış tikinti işləri aparılmamışdı. Şəhərdəki "Qala divarları"nın və "Gəncə qapısı"nın bərpasına təkcə 1975-ci ildə 25 min manat xərclənmişdi. Azərbaycanın

mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədəbi Qasım bəy Zakirinin məzarı qaydaya salınmışdı. 1979-cu il yanvarın 12-də "Ağdam–Xankəndi" dəmiryolu çəkildi və ümummilli liderin özünün iştirakı ilə istifadəyə verildi. Nəticədə, dəmir yolu xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən respublikanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox



birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider Şuşa şəhərinin tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə konkret göstəriş vermişdi.

Ümummilli lider, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Nəvəvanın yaşayış yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: "... Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır". Heydər Əliyevin bilavasitə söyləri nəticəsində, az sonra -- 1977-ci ilin avqust ayında

Azərbaycan SSR Nazirlər Soveti Şuşa şəhərinin tarix-memarlıq qoruyulan ərazisi qəbul etmişdi.

Heydər Əliyevin göstərişi ilə o dövrdə Dağlıq Qarabağda, xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin də xatirəsi əbədləşdirildi. 1982-ci il avqustun 2-də Şuşada şairə Xurşidbanu Nəvəvana abidə qoyuldu. Nəticədə, məhz ümummilli liderin Azərbaycan rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması əsaslı şəkildə dəyişdi, yeni iş yerləri açıldı, yerli əhalinin milli ruhu daha da yüksəldi.

1987-ci il oktyabrın 21-də ümummilli lider Sov.İKP plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra Mıxail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə "İnterkontinental"

hotelində müsahibəsində DQMV-nin Ermənistanla birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olacağını və bu məsələ üzərində xüsusi komissiyaanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi ideyasını irəli sürdü.

XX əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərlərinin Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cu il avqustun 13-də ermənilər Şuşaya gələn su kamərini partlatdılar. Ayın 17-də Oskaranda Şuşa–Ağdam marşrutu üzrə işləyən avtobus ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər



Heydər ƏLİYEV: Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur

rayonlarına gedən 9 avtobus və 1 yük maşın karvanının atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partlatılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfindən xaricdən gətirilmiş muşdlar da döyüşürdülər.

Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filiali, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filiali, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziya, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası,

Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılmış, məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir.

Bunların içərisində son tunc və ilk demir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirliyi, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsr, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacı-qulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçəri məscidləri, Xurşidbanu Nəvəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakir, N.B.Nəvvabın, S.S.Axundovun, N.M.Vəzirovun, Y.V.Cəmənzəminlinin evləri, Məmay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrəbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskiyin, Tarzən Sadıqcanın evləri, "Realni" məktəbinin binası, Qız məktəbi, Şirinsu hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.

1993-cü ildən başlayaraq, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkünün bütün qayğıları və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə çevrilmişdir.

Bununla yanaşı, ümummilli liderimiz Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyətli olduğunu bildirərək demişdir: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yarananlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdir. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətəninə, millətinə sevin hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətli yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur".

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində işğal edilmiş bütün Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz doğma ev-əşiklərinə qayıtması məsələlərinin mövduğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, "Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini



□ **Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.**

Bəyanatı şərh edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki yüz ildə ermənilər tarixi Azərbaycan torpaqlarını hesabına uydurma "böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə 1905–1906, 1918–1920, 1948–1953, 1988–1993-cü illərdə xalqımıza qarşı soyqırımlar, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.

XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistan yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə dair arazi iddiaları irəli sürdü. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan

SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 1988–1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsini işğal etdi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və avarsızlığı ilə seçilən Xocalı soyqırımını isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992–1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüduqlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisindən 20 faizindən çox hissəsi Ermənistan

silahlı qüvvələrinin işğalı altındadır. Bütün bu ərazilər Ermənistan Respublikası tərəfindən etnik təmizləməyə məruz qalıb. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçı siyasət kütləvi qırğınlarla müşayiət olunub, nəticədə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Bu cinayətlərin içərisində 27 il bundan əvvəl - 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib və dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur. Nəticədə, Şuşa rayonunun 24 mindən artıq əhalisi öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbii muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filiali, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filiali, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televizi-

yası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, qanunsuz səfərlər, gördürmə siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xüsusilə Şuşa şəhərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi beynəlxalq və humanitar hüququn pozulması deməkdir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət abidəsi, eləcə də tarixi abidələr ermənilər tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk demir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirliyi, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Qarabağ xanları Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsr, Xan sarayı və karvansaray, eləcə də Azərbaycan tarixində xüsusi rol oynayan görkəmli şəxsiyyətlərin ev muzeyləri və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilmişdir.

Ümumilikdə, 1988–1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və

memarlıq abidəsi, onlardan 144 məbəəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycan tarixi irsində aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərəqlərdə satılıb.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 34 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

"Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanın tarixi, memarlıq və dini abidələrinin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və məhvəmələməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçı siyasətinin ifşa olunması üçün təsiri tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Qeyd etmək vacibdir ki, Ermənistanın

Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayılı qətnə-məzlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirir, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnəməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması utoybatından münasibə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Hesab edirik ki, münasibənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən təcavüzə məruz qalaraq qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları Azərbaycan dövlətinin sərhədləri və ərazi bütövlüyü çərçivəsində yenidən birlikdə sülh şəraitində yaşamasına inanırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər", – deyərək bəyanatda bildirilir.

Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında

1. Ümumi müddəalar

1.1. Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası (bundan sonra –Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların, o cümlədən publik hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərinin, payların (səhmlərinin) 51 və daha artıq faizi birləşə və ya delaysızı ilə həmin hüquqi şəxsə məxsus olan kommersiya hüquqi şəxslərinin (bundan sonra – dövlətə məxsus olan hüquqi şəxs) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin qərarlarından, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verdikləri yazılı müraciət başa düşülür.

1.5. Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, səfəllilik, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

1.6. Dövlətə məxsus olan hüquqi şəxsin rəhbərliyinin və Aparatının vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə həmin hüquqi şəxsin Apellyasiya Şurasında baxılır.

1.7. Dövlətə məxsus olan hüquqi şəxsin strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə Apellyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, dövlətə məxsus olan həmin hüquqi şəxsin özündə baxılmış olsun.

1.8. Şikayətə aşağıdakı hallarda Apellyasiya Şurasında baxıla bilməz:

1.8.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

1.8.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidıyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozma əlamətləri müəyyən edildikdə (həmin əlamətlərə aid hissədə);

1.8.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Apellyasiya Şurası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

1.8.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

1.8.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.

2. Apellyasiya Şurasının vəzifələri

2.0. Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:

2.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə bəxşmiş şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiye yazılı məktub göndərmək;

2.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və dövlətə məxsus olan hüquqi şəxsin aidıyyəti vəzifəli şəxslərini Apellyasiya Şurasının iclaslarına dəvət etmək;

2.0.3. Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

2.0.4. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinə və tələb olunan formada Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına yarmillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

2.0.5. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.0.6. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirtininin, habelə qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

Nümunəvi Əsasnamə

2.0.7. Apellyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

2.0.8. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. **Apellyasiya Şurasının hüquqları**

3.0. Öz vəzifələrini yerinə yetirmək üçün Apellyasiya Şurasının aşağıdakı hüquqları vardır:

3.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə sifahi və ya yazılı, o cümlədən elektron sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), dövlətə məxsus olan hüquqi şəxsin aidıyyəti vəzifəli şəxslərinin, habelə digər əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

3.0.3. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkarlanmış nöqsan və pozuntuların aradan qaldırılması ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

3.0.4. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı dövlətə məxsus olan hüquqi şəxsin vəzifəli şəxslərinin öz xidməti fəaliyyətinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktları pozması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməsi üçün məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

3.0.5. Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

3.0.6. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;

3.0.7. Apellyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və buna nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

3.0.8. Apellyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

3.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. **Apellyasiya Şurasının fəaliyyətinin təşkili**

4.1. Şuranın tərkibini (sədrini və digər altı üzvünü) dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri müəyyən edir. Apellyasiya Şurasının sədri dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinin müəvənlərindən biri olmalıdır. Dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinin müəvini olmadıqda, Apellyasiya Şurasının sədri vəzifəsinə dövlətə məxsus olan hüquqi şəxsin icra orqanının digər üzvü, o da olmadıqda isə Aparatın rəhbəri təyin edilir.

4.2. Apellyasiya Şurasının sədri:

4.2.1. Apellyasiya Şurasının işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

4.2.2. Apellyasiya Şurasının adından çıxarılan qərarları, məktubları və Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

4.2.3. Apellyasiya Şurasının digər üzvlərini, habelə Apellyasiya Şurası Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin rəhbərinə təqdimatlar (təkliflər) verir;

4.2.4. Apellyasiya Şurasının iclaslarının gündəliyini, rəqlamentini müəyyənləşdirir və keçirilən iclaslara sədrlik edir;

4.2.5. Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

4.2.6. Apellyasiya Şurasını təmsil edir.

4.3. Apellyasiya Şurası üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

4.3.1. Apellyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

4.3.2. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

4.3.3. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar mənasibət bildirmək, rəy və təkliflər vermək;

4.3.4. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (topllanmış materialların) kifayət olmadıqı qonaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil olunmasını tələb etmək;

4.3.5. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar Apellyasiya Şurasının adından qərar qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

4.3.6. Apellyasiya Şurası iclasının protokolu ilə tanış olmaq və protokola qeydlər təklif etmək;

4.3.7. Apellyasiya Şurasının qərarı ilə razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;

4.3.8. Apellyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

4.3.9. Apellyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

4.3.10. icra intizamına ciddi əməl etmək;

4.3.11. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

4.4. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin rəhbərini və tərkibini Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri təsdiq edir.

4.5. Apellyasiya Şurasının sədri və ya digər üzvü baxılan şikayətin əvvəllər Apellyasiya Şurasından kənar həllində bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Apellyasiya Şurasını bu barədə məlumatlandırılmalı və həmin şikayətə baxılmağa iştirak etməməlidir.

4.6. Katiblik:

4.6.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

4.6.2. Apellyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğ baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədləri (materialları) icra edilməsini, yol verilmiş qanun pozuntularının aradan qaldırılmasını, o cümlədən qanunsuz qərarların ləğv edilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını Apellyasiya Şurası və dövlətə məxsus olan hüquqi şəxs təmin etməli, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına və şikayətçiye məktub göndərməlidir.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilir. Şikayətdə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ünvanlandığı qurumun - Apellyasiya Şurasının adı;

5.1.2. şikayətinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);

5.1.3. şikayətinin VÖEN-i;

5.1.4. şikayətin məzmunu və şikayətinin tələbi (tələbləri);

5.1.5. şikayətin predmeti üzrə bundan əvvəl dövlətə məxsus olan hüquqi şəxsə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

5.1.6. icraatı təzələmək üçün təkrar şikayətə müraciət etmək imkanı verən əsaslar;

5.1.7. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

5.2. Şikayəti müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri (səlahiyyəti təsdiq edən sənədin əsli və ya surəti şikayətə əlavə edilməklə) imzalayrlar.

5.3. Hüquqi şəxsin təqdim etdiyi şikayətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlər müvafiq nümayəndəlik, filial və ya idarənin möhürü vurulur.

5.4. Şikayətin əsaslı olduğunu təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) surətləri şikayətə əlavə edilir.

5.5. Şikayət bu Əsasnamənin 5.1–5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, şikayət daxil olduqdan sonra 5 iş günü müddətində yol verilmiş nöqsanlar şikayətinin nəzarinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmaqda, şikayət baxılmamış saxlanılır və bu Əsasnamənin 5.7-ci bəndinə uyğun olaraq tədbir görülür. Tələb olunan sənədlərin (məlumatların) təqdim edilməsi şikayətdən əslı olmayan səbəblərə görə mümkün deyilsə, çatışmayan sənədləri (məlumatları) Apellyasiya Şurası əldə edir.

5.6. Apellyasiya Şurasına daxil olmuş müraciət digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə aid olduqda (o cümlədən bu Əsasnamənin 1.8.2-ci yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada baxılmaq üçün həmin dövlət orqanına və ya qurumuna göndərilir və bu barədə şikayətçiye yazılı məlumat verilir.

5.7. Apellyasiya Şurasında mahiyyəti üzrə baxılmış şikayətə bağlı şikayətlərə qəbul olunmuş qərar, mahiyyəti üzrə baxılmamış müraciətlə bağlı isə müraciət etmiş şəxsə əsaslandırılmış cavab göndərilir.

5.8. Apellyasiya Şurasına şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə verila bilər. Bu müddətlər üzlrlə səbəbdən (şikayətinin xəstəliyi, ölkənin hədudlarından kənarda olması və s.) buraxıldıqda, şikayətinin vəsatətinə əsasən Apellyasiya Şurasının sədri həmin müddəti bərpa edir.

5.9. Apellyasiya Şurası daxil olmuş şikayətlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün aidıyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına sorğu verə bilər. Məlumatların sorğuda müəyyən edilmiş müddətdə təqdim olunmaması və ya natamam təqdim olunması Apellyasiya Şurasının fəaliyyətinə maneə kimi qiymətləndirilir.

6. **Apellyasiya Şurasının iclasının keçirilməsi qaydası**

6.1. Apellyasiya Şurasının iclası onun üzvlərinin əzi üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

6.2. Apellyasiya Şurasının iclası şikayət baxılmaq üçün hazır olduqda, habelə Apellyasiya Şurası sədrinin və ya digər üzvünün təşəbbüsü ilə keçirilir.

6.3. Apellyasiya Şurasının hər bir iclasının rəqlamentini, müzakirə olunacaq müraciətlərdən əslı olaraq, Apellyasiya Şurasının sədri müəyyənləşdirir.

6.4. Şikayətçilər (onların səlahiyyətli nümayəndələri) Apellyasiya Şurasının iclasında iştirak etmək hüququna malikdirlər. Apellyasiya Şurasının iclasına dəvət olunmuş dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların aidıyyəti vəzifəli şəxsləri, ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər. Bu bənddə göstərilmiş şəxslərin iclasa gəlməməsi şikayətə baxılma və müvafiq qərar qəbul edilməsi üçün maneə deyildir.

6.5. Apellyasiya Şurasının gündəliyində daxil edilmiş şikayətlərlə bağlı toplanmış dəlilləri Apellyasiya Şurasının üzvləri müzakirə edir və hər bir məsələyə ayrıca münasibət bildirirlər.

6.6. Apellyasiya Şurasının iclasında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin səsə çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apellyasiya Şurası sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs verir.

6.7. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərə bağlı Apellyasiya Şurasının sədri, digər üzvlərdən biri və ya Katibliyinin rəhbəri məruzə edir.

6.8. Apellyasiya Şurasının iclasında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyəti nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya surəti) Katibliyə təqdim olunmalıdır.

6.9. Apellyasiya Şurasının iclasına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

6.10. Apellyasiya Şurasının qərarları barədə məlumatı Katiblik dövlətə məxsus olan hüquqi şəxsin rəsmi internet saytı vasitəsilə yayır, habelə tələb olunan formada “Elektron hökumət” portalındakı “Dövlətə məxsus olan hüquqi şəxsinin apellyasiya şuralarına müraciətlərin elektron qəbulu sistemi”nə daxil edir.

6.11. Apellyasiya Şurasının iclasının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin videoçəkilişi həyata keçirilir və ən əzi bir il müddətində saxlanılır.

6.12. Apellyasiya Şurasının sədri üzlrlə səbəblərə (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) əlaqədar Apellyasiya Şurasının iclaslarında iştirak edə bilmədikdə, dövlətə məxsus olan hüquqi şəxsin rəhbəri Apellyasiya Şurası sədrinin səlahiyyətlərini öz müəvənlərindən birinə, müəvini olmadıqda icra orqanının digər üzvünə, o da olmadıqda isə Aparatın rəhbərinə həvalə edir.

6.13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində nəzərdə tutulmuş hallarda şikayətçi iş üzrə qərar qəbul olunanadək Apellyasiya Şurasının hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə etiraz edə bilər.

6.14. Etiraz barədə ərizə yazılı formada verilməli və əsaslandırılmalıdır. Apellyasiya Şurasının üzvünə etiraz barədə ərizəyə həmin üzvün iştirakı olmadan baxılır, səsə çoxluğu ilə müvafiq qərar qəbul edilir və nəticəsi barədə şikayətçiye məlumat verilir.

6.15. Şikayət üzrə toplanmış sənədlərin (materialların) ilkin müzakirəsi üçün Apellyasiya Şurası üzvlərinin iştirakı ilə hazırlıq iclasları keçirila bilər.

7. Apellyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər

7.1. Apellyasiya Şurasının iclasının nəticəsi Apellyasiya Şurası sədrinin və Katiblik rəhbərinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

7.2. Apellyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

7.2.1. iclasın keçirildiyi tarix və yer;

7.2.2. iclasa sədrlik edən və iclasda iştirak edən Apellyasiya Şurası üzvlərinin, Katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

7.2.3. gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları;

7.2.4. gündəliyə daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

7.2.5. Apellyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

7.2.6. daxil olmuş şikayətlə bağlı Apellyasiya Şurasının toplaıdığı sübutlar, gəldiyi nəticələr, aidıyyəti hüquqi aktlara istinad;

7.2.7. səsə qoyulan təkliflər, səsvermənin nəticəsi və qərarların Apellyasiya Şurası qəbul etdiyi qərar.

7.3. Apellyasiya Şurası dövlətə məxsus olan hüquqi şəxsin qərarına, digər hərəkət və ya hərəkətsizliyinə dair şikayət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

7.3.1. qərar dəyişdirilmədən saxlanılsın;

7.3.2. qərar tamamilə və ya qismən ləğv edilərək, yeni qərar qəbul edilsin;

7.3.3. qərar dəyişdirilsin;

7.3.4. şikayət digər hərəkət və ya hərəkətsizlikdən verilməmişdir, həmin hərəkət və ya hərəkətsizlik qanunu və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkəti etmək vəzifəsi dövlətə məxsus olan hüquqi şəxsin üzərinə qoyulmaqla);

7.3.5. şikayət üzrə icraata xitam verilsin.

7.4. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulmuş qərar qəbul edildikən, şikayətin məzmunundan və işin hallarından əslı olaraq, qərarada aşağıdakı məsələlər də öz əksini tapmalıdır:

7.4.1. şikayətin təmin edildiyi;

7.4.2. şikayətin qismən təmin edildiyi;

7.4.3. şikayətin təmin edilmədiyini;

7.4.4. şikayətin aidıyyəti dövlət orqanına və ya qurumuna baxılmaq və nəticəsi barədə Apellyasiya Şurasına və şikayətçiye məlumat verilmək üçün göndəridiləyi.

7.5. Şikayət bu Əsasnamənin 1.7-ci və 1.8-ci bəndləri ilə müəyyən edilmiş qaydada daxil olduqda, Apellyasiya Şurasının qəbul etdiyi qərarada şikayətin araşdırılması vəzifəsinin dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların üzərinə qoyulması qadağandır.

7.6. Apellyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

7.6.1. giriş hissəsində Apellyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində qeyd olunan məlumatlar, şikayətin predmeti və irəli sürülən tələblər;

7.6.2. təsviri hissədə şikayət edən şəxsin təqdim etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər qəbul edilmiş qərarlar (digər hərəkət və ya hərəkətsizliklər) və onların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;

7.6.3. əsaslandırıcı hissədə Apellyasiya Şurasının əldə etdiyi sübutlar və toplaıdığı sənədlər barədə məlumatlar, aidıyyəti hüquqi aktlara istinadlar;

7.6.4. nəticə hissəsində Apellyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayət verilməsi qaydası.

7.7. Şikayətçi Apellyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verə bilər.

7.8. Apellyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərilməsi və ya rəsmi təqdim edilməsi, habelə tələb olunduğu halda qərarın surətinin və ya elektron variantının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına göndərilməsi məcburidir. Apellyasiya Şurasının qərarlarının və məktublarının aidıyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

7.9. Apellyasiya Şurasının qərarı qəbul edildiyi andan qüvvəyə minmiş hesab olunur.

7.10. Apellyasiya Şurasının iclası zamanı bu Əsasnamənin 1.8-ci bəndində nəzərdə tutulan hallardan biri müəyyən edildərsə, Apellyasiya Şurası şikayət üzrə icraata xitam verilməsinə dair qərar qəbul edir.

7.11. Apellyasiya Şurasının qərarı dövlətə məxsus olan hüquqi şəxsə, onun strukturuna daxil olan quruma və ya tabeliyindəki digər quruma daxil olduqdan sonra onlar qərarı bir ay müddətində (qərada ayrı müddət nəzərdə tutulmamışdır) icra edərək nəticəsi barədə Apellyasiya Şurasına və şikayətçiye rəsmi məlumat verilməlidirlər.

7.12. Dövlətə məxsus olan hüquqi şəxs, onun strukturuna daxil olan qurum və ya tabeliyindəki digər qurum bu Əsasnamənin 7.11-ci bəndində nəzərdə tutulmuş müddətdə Apellyasiya Şurasının qərarını yerinə yetirməzsə və ya natamam yerinə yetirsə, yaxud Apellyasiya Şurasına və şikayətçiye zəruri məlumat və təsdiqedicə sənədlər təqdim etməzsə və ya natamam təqdim edərsə, belə hal bu Əsasnamənin və icra intizamının pozulması kimi qiymətləndirilir.



geoloqu vəzifəsində çalışıb. Ateşgah, Umbakı, Mezo-zoy çöküntüləri sahələrində meosen – mezozoy qalxmalarının stratigrafik tiplərinə aid yataqlarda kəşfiyyat quyularının qazılmasını layihələndirib. Ləkbatan qatının meosen-mezozoy layında qaz-kondensat yataqlarının kəşfində və istismarında iştirak edib. A. Cavadov 1970-ci ildə "Abşeronun cənub-qərbindəki məhsuldar qatların geologiyası və neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycanda yeganə neftçi-geoloqdur ki, doktorluq dissertasiyasını istehsalatda işləyə-işləyə müdafiə etmişdir.

1974–1978-ci illərdə Elmi-Tədqiqat Neft İnstitutunda "Layın fizikası" laboratoriyası-

İki cəbhənin qəhrəmanı

Bugünədək bəşər tarixinə məlum olan 3600-dən çox müharibə yüz milyonlarla insanın həyatına son qoyub, qədəri bilinməyən kəndləri, şəhərləri, ölkələri, imperiyaları dağıdıb məhv edib, Yer üzündən silib. Bu müharibələrdən ən dəhşətliyi, başqa sözlə desək, 60 milyon insanın məhvinə səbəb olmuş II Dünya müharibəsidir. Bu cahan savaşının ən dəhşətli mərhələsi olan və tarixə Böyük Vətən müharibəsi kimi düşmüş 1941–1945-ci illərin od-alovu Azərbaycanımızda elə bir ailə tapılmaz ki, onu qarsınamış olsun. Müharibə illərində cəbhəyə getmiş 650 min nəfərdən çox Azərbaycan vətəndaşının təqribən yarısı həlak olmuşdur. Sağ qalanların da əksəriyyəti yaralı və şikəst vəziyyətdə geri dönmüşdür.



Hər dəfə o dəhşətli müharibənin veteranlarını keçdiyi qanlı-qadali yıl, göstərdikləri hünər barədə düşündərkən istəməz Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun sözləri yada düşür: "Cəbhədə hər bir addım igidlikdir! Tələm-tələsik qazılmış səngərdə düşmənin artilleriya atəşinin sonunu gözləmək özü də igidlikdir!"

İndi haqqında söhbət açacağımız Böyük Vətən Müharibəsi veteranlarından biri–1920-ci ildə Bakının Zirə kəndində dünyaya gəlmiş, 1942-ci ildən – 1945-ci ilin 9 may –faşizm üzərində Qələbə Günündə keçdiyi şərəfli döyüş yolunu Berlinde başa çatdırmış Abdul ağa Əli oğlu Cavadovdur.

Abdul ağanın atası Əli kişi adlı-sanlı neftçi idi. 1941-ci ildə müharibə başlananda cəbhəyə yola salınanlar arasında öz adını görməyən gənc Abdul ağa rayon hərbi komissarlığına müraciət edərək könüllü əsgər getmək istədiyini bildirir. Lakin ona bir az gözləməyi, hələlik neft mədənlərində atasına kömək etməyi məsləhət görürlər. İlk düşüncü yer ölüm-dirim savaşının qızgın getdiyi Kırım yarımadası olur. Almanlar o vaxt

artıq Krimə ələ keçirmişdilər. A.Cavadov əvvəlcə 825-ci dağ diviziyasında xidmət edir. Döyüşlərin birində ağır yaralanır. Bir neçə ay hərbi hospitalda müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdır.

Bu hadisədən sonra onların hərbi hissəsini Novorossiyskdən gəmilərlə Kerçə yola saldılar. Çox ağır bir yol idi. Faşist təyyarələri ardı-arası kəsilmədən gəmiləri bombalayır, içərisində döyüşçülərimiz olan gəmilər Kerç boğazında bir-birinin ardınca suya qər q olurdu. Allahın rəhmi ilə onların gəmisi salamat Kerç sahillərinə çatdı. Orada 157-ci briqadada xidmət etdi. Sonra həmin hissəni 4-cü dəniz polku ilə birləşdirib 31-ci Stalin atıcı diviziyasını yaratdılar. Diviziya Stalin şəhərini azad etdiyinə görə, bu adı ona vermişdilər. Abdul ağa həmin döyüşlərdə yenidən yaralandı. Müalicədən sonra təkrar ön xəttə qayıtdı. O, Zaqafqaziya ordusunda döyüşməyə başladı. Onların diviziyası müharibənin sonuna kimi döyüşdü. Müxtəlif şəhərlərin alınmasında baş leytenant Cavadov qəhrəmanlıqlar göstərdi. Nəhayət 1945-ci il mayın 2-də isə onların divi-

ziyası Berlin şəhərinə daxil oldu.

Böyük Vətən müharibəsi başa çatanda Abdul ağa Cavadovun cəbhədə qazandığı təltiflər – "Qırmızı ulduz", "Böyük Vətən müharibəsi" ... ordenləri, "Almaniya üzərində qələbəyə görə", "Berlinin alınmasına görə", "Döyüşdə göstərdiyi şücaətə görə", medalları, habelə Qafqazın, Varşavanın, Ukraynanın, Belarusiyanın azad edilməsinə görə çoxsaylı medallar bəzəyirdi.

Döyüş cəbhəsində qazandığı uğurları əmək cəbhəsində də davam etdirən Abdul ağa 1949-cu ildə imtahan verib, Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə qəbul olunub. İnstitutu fərqlənmə diplomu ilə bitirib "Dağ-mədən mühəndis-geoloqu" ixtisasına yiyələnən A.Cavadov "Balaxanəneft" NQCI-də öz ixtisası üzrə işləyib.

1962-ci ildə "Sabunçu layında Balaxanı–Sabunçu–Ramana yataqlarının geologiyası və neftqazlılığı, onların işlənilib hazırlanmasını səmərəli yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. A.Cavadov 1954–1974-cü illərdə "Qaradağneft" NQCI-nin baş

nın müdiri vəzifəsində çalışıb. O, 1978-ci ildən Azərbaycan Neft-Kimya İnstitutunun "Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı" kafedrasının professoru olub. Sənaye istehlakının təşkilı fakültəsinin dekanı işləyib. 1981–1986-cı illərdə isə "Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı" kafedrasının müdiri vəzifəsində çalışıb. O, "Neft Daşları", "Günəşli" və başqa yataqların işlənilib hazırlanmasında yaxından iştirak edib.

120 elmi əsərin müəllifi olan professor A.Cavadov, həm də 12 nəfər elmlər namizədi hazırlayıb. A.Cavadov neft sənayesində göstərdiyi yüksək xidmətlərə görə 1964-cü ildə SSRİ Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfindən xüsusi mükafatla təltif olunub.

Müharibə və əmək

veteranı, professor Abdul

ağa Cavadov 2017-ci ildə 97

yaşında vəfat etmişdir. Öv-

ladları bu gün də onun adı ilə

şərəf duyur və yolunu uğurla

davam etdirirlər.

Qüdrət PİRİYEV,
"Xalq qəzeti"

Yevlax şəhərinin məcburi köçkünlər yaşayan 32-ci məhəlləsində yerləşən Mədəniyyət evində xüsusi canlanma müşahidə olunurdu. İllərdən bəri köçkünlük həyatı yaşayan bu insanlar sıraya düzülərək gözlərini müayinə etdirmək üçün növbə gözləyirdilər. İlk müşahibimiz artıq yapon optometristlərinin müayinəsini tərk edən Şuşadan məcburi köçkün Bəsti Abasquliyeva oldu:

– Bir gözümdə xeyli müddətdir ki, tez yorulma, ağrı və sancmalar hiss edir-dim. Gözlərimi "Fuji Optical" şirkətinin rəhbəri, doktor Akio Kanai özü müayinə etdi. Mükəmməl cihazlar vasitəsilə görmə qabiliyyətim yoxlayan yapon mütəxəssis lazımlı tövsiyə və göstərişlərini verdi. Mənə uzaqdağormə qabiliyyətim yaxşılaşdırın eynək təyin etdi.

Dağıqlar ötdükə məcburi köçkünlər yapon optometristləri – Hiromasa Kanai, Mit-suri Aoki, Mika Oikava, Tomoyasi Kutsui və

Rəfiqə Haqverdiyeva Ağdamdan Yevlaxa pənəh gətirən köçkün soydaşlarımızdandır. Onun gözlərindən şikayətini gənc yapon optometristi diqqətlə dinləyir, mükəmməl, müasir üslublu cihazların yardımı ilə qadının hər iki gözünü yoxlayır.

Rəfiqə xanım müayinədən sonra həvəslə mətbuat işçilərinə müsahibə verdi: "Yaşım artıq ötüb. Buna görə də mənə görmə problemləri yaranıb. Görürsüz, necə keyfiyyətli eynək təqdim ediblər mənə. Onunla artıq sərbəst surətdə uzağı görürəm. Nəticədən

ürəkdoşulu söz açdılar.

BMT QAK–ın vacib və özəl donorların-dan olan "Fuji Optical" şirkətinin insanlara gərəklı və olduqca lazımlı olan fəaliyyətdən danışmaq yerinə düşər. Şirkətə 2006-cı ildə "Nansen Qaçqın" mükafatını qazanan, doktor Akio Kanai rəhbərlik edir.O, BMT QAK-la əməkdaşlığa 1984-cü ildə başlayıb və o vaxtdan bəri hər il humanitar missiyalar həyata keçirir. Bir sıra ölkələrlə yanaşı, Azərbaycanda dığdığın insanlara yardımları ilə seçilib, fərqlənib. Bu xeyirxah insan görmə qabiliyyəti zəif olanlara 166 mindən çox eynək bağışla-yıb, optometriya avadanlıqları təqdim edib, nəğd analar verib və yerli tibb personalı üçün təlimlər keçib.

Akio Kanainin rəhbərlik etdiyi "Fuji Optical" uzun müddətdir ki, BMT QAK–ın korporativ əməkdaşdır. Vurğulanmağa dəyər

"Fuji optical"ın humanitar aksiyası

Yaponiya şirkətinin mütəxəssisləri Yevlaxda məcburi köçkünləri göz müayinəsindən keçiriblər

Satomi Akaishinin diqqətli göz müayinəsindən keçirdilər. Qısa müddətdə onların gözlərini müasir avadanlıqların köməyi ilə müayinə edən yapon mütəxəssislər hər bir insana fərqli yanaşma üsulu sərgilədilər.

Məcburi köçkün Nazeyka Bəşirova müayinədən sonra öz hisslərini bizimlə belə bölüşdü: " Gözlərimin müayinəsindən çox razı qaldım. Həkimim necə diqqətli və qay-ğıkeş idi. Gözumdəki problemlə bağlı lazımi məsləhətlər verdi, yaxındagörməni aradan qaldıran eynək mənə çox sevindirdi".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) vacib özəl donorlarından olan "Fuji Optical" şirkəti Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 2005-ci ildən bu günədək 2,8 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Təqribən, 59 min yüksək keyfiyyətli eynək və başqa əşyalar BMT QAK-



ın Azərbaycandakı fəaliyyətinə natıra şəkildə dəstək olaraq ölkəyə götürülb. Ümumilikdə, 31 min nəfərdən çox şəxs missiyanı zamanı göstərilən ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu isə onu sübut edir ki, Azərbaycan–Yaponiya əlaqələri uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin genişlənməsini daim diqqət mərkəzində saxlayır.

2019-cu ildə də həmin şirkət BMT QAK-a 3 min 300 addad eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar iana etmişdir. Və həmin şirkətin nümayəndələri 7–13 may tarixlərində Yevlax, Goranboy bölgələrində, respublikamızın paytaxtında keçiriləcək 6 günlük eynək paylanışı dövründə 2 min 400 məcburi köçkün, qaçqın və aztəminatlı insan-ları müayinə edəcək.

Söhbətimizi Yevlaxın 32-ci məhəlləsində ya-pon optometristlərinin apardığı göz müayinələri zamanı yaşananlarla davam etdiririk.

məmnunam".

Daha bir ağdamlı məcburi köçkün bizimlə müsahib oldu, Rafiq Qarayev gözlərinin müayinəsi barədə söz açdı: "Çox razı qaldım. Çünki gözlərimi bu qurumun rəhbəri şəxsən özü müayinə etdi, gözümdə olan problemi asanlıqla aşkarladı, mənə eynək məsləhət gördü".

Ağdam şəhərindən olan digər məcburi köçkün Nəsimi Hacıyev isə bildirdi: "Gözlərimin müayinəsi başa çatdı. Doktor Kanai bildirdi ki, bu problemlə həkimlik prak-tikasında ilk dəfədir rastlaşıram. Sağ olsun ki, öz tövsiyələrini əsirgəmədi".

Bələliklə, Şuşa şəhərindən olan qaç-qınlar Təlatof Babayeva, Ərəstun Babayev, Ağdam təmsilçiləri Elman Yusifov, Məzahir Məmmədov, Arif Yusifov, kəlbəcarlı məcburi köçkün Nadir İsayev yapon optometristlərinin apardıqları keyfiyyətli, səviyyəli müayinədən və onlara ayrılan pulsuz eynəklərdən

ki, doktor Kanainin ailəsi və işçiləri də mənsub olduqları şirkətin həyata keçirdi-yi görmə qabiliyyətinin yaxşılaşdırılmasına yardım missiyalarından iştirak ediblər. Bu missiyada bugünədək 189 nəfər işçi heyəti çalışıb, onlar məzuniyyət günlərini belə qaçqın düşərgələrində keçiriblər.

Doktor Kanai müsahibəsində onu da ayrıca vurğuladı ki, qaçqın, məcburi köçkün, didərgin insanlara yardım etmək, onların sağlamlığının keşiyində durmaq onun bir insan kimi həyatının əsas prinsiplərindən biridir. 2 gün Yevlax bölgəsində qaçqınlarla təmənənsiz xidmət göstərəcək, sonra isə Goranboy bölgəsində və Bakı şəhərində məcburi köçkünlərə təmənənsiz müayinə və pulsuz eynəklər bağışlanması missi-yasını reallaşdıracaqlar.

Sonda bildirdi ki, doktor Kanai və onun rəhbərlik etdiyi şirkətin əməkdaşları belə xeyirxah əməlləri ilə ərmani təcəvüzü nəticəsində yurdundan-yuvasından didərgin düşmüş insanları ırığındə xoş duyğular, məmnunluq və razılıq hissləri oyatdılar. Bu qeydləri bir neçə il öncə Yaponiyanın "Asahi Shimbun" qəzetində dərc olunmuş məqalədən bir sitatla yekunlaşdırmaq yerinə düşür: "Fuji Optical" özünün əsas iş üsullarından istifadə edərək görmə qabiliyyətinin yaxşılaşdırılmasına yar-dım missiyalarında qaçqınların pozitiv iştirakı sayəsində qaçqınların həyat tərzinin və gələcək həyatlarının yaxşılaşdırılmasına yardım edir.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Züleyxa MƏMMƏDQIZI,
Yevlaxda çıxan "Kür"
qəzetinin əməkdaşı

Suraxanıda silsilə tədbirlər



Suraxanı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü silsilə tədbirlərlə qeyd olunub. Tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyəti başçısı yanında Suranın və YAP rayon təşkilatı İdarə Həyətinin üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, habelə 3 mindən yuxarı ziyalı və ictimaiyyət nümayəndələri ümummilli liderin Suraxanıda adını daşıyan parkda ucalan abidəsini ziyarət edərək, parkda ağac əkilib.

"Rəqlərin festivalı" sərgisi ilə tanış olan marasım iştirakçıları sonra rayon məktəblilərinin çəkdikləri rəsmlərin təqdimatına qatılıblar. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində isə ulu öndərin xatirəsinə həsr edilən rəsm, poçt markaları və kitab sərgiləri ilə tanışlıqla bərabər, dahi şəxsiyyət haqqında sənədli filmin nümayişi də böyük maraqla qarşılanıb. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univer-sitetinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər" mövzusunda

konfrans keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun çatmasına nail olub.

İlqar Abbasov daha sonra bildirib ki, müasir Azərbaycan tarixinə nəzər saldıqda

milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi ulu öndər Heydər Əliyevi görürük. Ümummil-li lider Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirib, aşınma-dan xilas edib.

Konfransda çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universite-tinin (ADMU) rektoru, səniyyəşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mah-mudova ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən danışib. Nətiq bil-dirib ki, möhz dahi şəxsiyyətin mədəniyyət siyasəti nəticəsində qədim, zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ceyran Mahmudova ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması üçün əlindən gələni etdiyini vurğulayaraq diqqətə çatdırıb ki, Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.

Rektor çıxışında milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əsası ulu öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtəram Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Konfransda Milli Məclisin deputatları Ağacan Əbiyev, Sevinə Fətəliyeva, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, filologiya elmləri doktoru, professor Aqşin Babayev, Xalq artisti Oqtay Mirqasımov, ADMU-nun aşiq sənəti kafedrasının müdiri Əhlilman Rəhimov çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılma-sında, inkişaf etdirilməsində, təbliğində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat veriblər.

Konfransın işini yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan möhtəram Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə milli-mənəvi dəyərlərin qo-runması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu sahəni Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Meh-riban xanım Əliyeva da diqqət mərkəzində saxlayaraq, mədəni abidələrin, mənəvi dəyərlərin qorunmasına və bərpasına daim qayğı ilə yanaşıb.

Axşam isə ulu öndərin ildönümü münasibətilə Heydər Əliyev parkında rayon icra hakimiyyətinin və "Lider" televiziya-sının birgə təşkil etdiyi canlı yayımlı konsert və möhtəşəm atəşfəşanlıq olub.

V. BAYRAMOV,
"Xalq qəzeti"

Birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin sayı artıb

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən komissiya-nın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti

quruma göndərilib və birdəfəlik ödəmələri 7 iş günü ərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti"

Azərbaycan filmləri beynəlxalq kinofestivalda

İran İslam Respublikasının Babil şəhərində 9-cu Vərəş Beynəlxalq kino festivalı keçirilmişdir. Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazir-liyinin əməkdaşı Əlsəd Əliyev, gənc rejissor Zəhra Mirrza və prodüser Elşən Əliyev təmsil etmişlər.



Azərbaycanın "Qanadsız möcüzə" qısamet-rəjli bədii və "Azərbaycan xalçası", "Azərbaycan muğamı", "Azərbaycan mətbəxi" sənədli filmləri festivalın müsabiqə proqramında iştirak etmiş və kinosevərlər tərəfindən maraqla qarşılanmışdır.

Bundan əlavə, "Çovqan", "İz...Qala", "Miras", "Şəki", "O kimdir", "Sovqat", "Bakı əsrlərin ayna-sında", "Azərbaycan mətbəxinin rəngləri" sənədli filmlərimiz "Azərbaycan proqramı" çərçivəsində İran tamaşaçılarına təqdim olunmuşdur.

Festivalda həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilmiş, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına məlumat verilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb



Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, deputatlar, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərərək, təhsilin inkişafı hər zaman ulu öndərin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ümummilli lider tərəfindən əsas qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam

mov ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb–ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib.

Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şəərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışaraq qeyd edib ki, bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkuresinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına

töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının Komitə tərəfindən mükafatlandırılacağını deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmətə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc rəssamların sərgisi açılıb



Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc rəssamların sərgisi açılıb.

Açılış mərasimində Baş nazirin müavini, YAP sədrinin müavini–icra katibi Əli Əhmədov çıxış edərək ulu öndərin mədəniyyətimizə və incəsənətimizə olan dövlət qayğısından söhbət açıb. Bildirib ki, Heydər Əliyev həmişə mədəniyyətə, sənətə önəm verib. Bu, ümummilli liderin xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinin bir qolunu təşkil edir.

“Bu gün burada əsərləri nümayiş olunan gənc rəssamlar Xalq rəssamı Sakit Məmmədovun tələbələridir. YAP-ın binasında belə sərginin keçirilməsini yüksək qiymətləndirirəm və inanıram ki, bu sərgi gənc rəssamların yaradıcılığının təbliğinə imkan verəcək. Həmçinin bu tədbir partiyamızla gənc rəssamların, mədəniyyət işçilərinin əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Gənc rəssamlar bir daha Heydər Əliyevi doğum günündə ehtiramla yada

salır, hörmətlə anırlar. Biz gənc rəssamların fəaliyyətinin genişlənməsi üçün onlara imkan daxilində dəstək olmağa hazırıq. Bu sərginin keçirilməsi də gənc rəssamların tanınmasına, təbliğinə xidmət edir. Burada əsərləri təqdim olunan müəlliflərin böyük gələcəyi var. Yəqin ki, onların yaradıcılığını bundan sonra da izləyəcəyik və gələcəkdə Azərbaycanın möhtəşəm əsərlər yarada bilən rəssamların içərisində onların adlarına da rast gələ biləcəyik. Hesab edirəm ki, bu sərgi onların ölkəmizdə daha da tanınmasında köməklik göstərəcək”.

Bildirilib ki, sərgidə 40-a yaxın gənc rəssamın əsəri nümayiş edilib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

AZƏRTAC

UNEC-də ulu öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevə həsr edilən “Azərbaycan. Lider. Tərəqqi” mövzusunda TEDxUNEC konfransı keçirilib.



Azərbaycanda ulu öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, ziyalılar iştirak ediblər.

TEDx konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Liderin Azərbaycanı” mövzularında məruzə ilə çıxış ediblər.

Vaqif Abbasov 6 min illik sivilizasiya tarixində böyük liderlər siyahısında Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin müstəsna rolunun olduğunu bildirib. Liderliyin 21 inkarolunmaz qanundan söz açan məruzəçi, liderlik keyfiyyətlərinin ulu öndər Heydər Əliyevdə bütünlüklə tamamlanıldığını vurğulayıb. Bu gün Azərbaycanın Cənubi Qafqazın ən güclü dövləti olduğunu, ölkəmizin bütün sahələrdə uğur qazandığını deyən natiq, bu uğurların mayasında məhz Heydər Əliyevin dahi liderliyinin dayandığını bildirib. Liderliyin Varislik qanununa toxunan professor bildirib ki, Prezident İlham Əliyev öz uğurlu siyasi fəaliyyəti ilə Ümummilli liderin ən layiqli varisi olduğunu sübut edib. Mübariz Qurbanlı Ulu öndər Heydər

Əliyevi fəlsəfi və tarixi baxımdan böyük xəzinə adlandırıb. Hər bir dahi şəxsiyyətin zamanın tələblərinə görə tarixi xidmətlər göstərdiyinə diqqət çəkən M.Qurbanlı Heydər Əliyevin adının tarixə qurucu lider kimi yazıldığını bildirib. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəltməyi, onun ömür yolunun isə Vətənə xidmətin parlaq nümunəsinə çevrildiyini deyib.

Zahid Oruc ümummilli lider Heydər Əliyev barədə son fikri söyləməyin mümkünəzülzülüyünü bildirərək, bu dahi şəxsiyyətə olan münasibətin tarixdə artıq qəlibləşdiyini qeyd edib. Azərbaycan xalqının müstəqil dövlət qurmağı tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdiyini deyən deputat, məhz bu dahi siyasətçinin sayəsində ölkəmizin bütün sahələrdə lider dövlətə çevrildiyini bildirib. Ulu öndərin liderlik keyfiyyətinin onun öz iradəsini, hünərini xalqla birgə verdiyi qərarlarda özünü göstərdiyini vurğulayan məruzəçi Heydər Əliyevin siyasi kursunun hər zaman yaşayacağına əminliyi ifadə edib.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri ulu öndərə həsr olunan şeirlər səsləndirilib.

Elinaz ÖMƏROVA

Müdafiə naziri Böyük Britaniyanın Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

Mayın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin professoru Deyvid Ellerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollecdə təhsil alan Böyük Britaniya, Malayziya, Keniya, Oman, Qətər, Küveyt, ABŞ, Kolumbiya, Koreya Respublikası, Çin və digər ölkələrin ali rütbəli zabitləri, diplomatlar və dövlət qulluqçularının təmsil olunduqları heyəti salamlayan nazir onlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə ölkəmiz tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq proqram-



ları, xüsusilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri xatırladıb ki, Azərbaycan Respublikasının və Birleşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kolleci

tərəfindən təşkil olunan kurslarda 2012-ci ildən Azərbaycan Ordusunun zabitləri də fəal iştirak edirlər. General-polkovnik Z.Həsənov bu istiqamətdə göstərilən dəstəyə görə Britaniya tərəfinə təşəkkürünü bildirib.

Professor D.Eller də kollecin fəaliyyəti barədə məlumat verərək təşkil edilən kursların vacibliyi və

bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, görüşə görə heyət üzvləri adından müdafiə nazirinə minnətdarlığını bildirib.

Görüşdə general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

AZƏRTAC

Milli Aviasiya Akademiyasında “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda elmi-texniki tələbə konfransı keçirilir

Azərbaycan Milli Aviasiya Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda XXI elmi-texniki tələbə konfransı keçirilir.

Övvəlcə müəllim heyəti və tələbələr akademiyanın ərazisindəki ümummilli lider Heydər Əliyevin büstü önünə əkil qoyub, xatirəsini ehtiramla anıblar.

Akademiyanın akt zalında keçirilən tədbirin açılış mərasimində Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorrektor, professor Afif Həsənov konfrans barədə danışıb.

A.Həsənov bildirib ki, iki gün da-

vam edəcək elmi-texniki konfrans çərçivəsində bu təhsil ocağının magistr və bakalavr tələbələri 10 bölmədə cəmləşən mövzular üzrə təqdimatla çıxış edəcəklər. “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda XXI elmi-texniki tələbə konfransında “Hava nəqliyyatının uçuş və texniki istismarı”, “Hava nəqliyyatının radio və elektron kommunikasiya istismarı”,



“Nəqliyyatda təhlükəsizlik məsələləri”, “Nəqliyyatın təşkili və nəqliyyatda servis”, “Nəqliyyat sistemində iqtisadi məsələlər”, “Nəqliyyat sistemində hüquqi məsələlər”, “Aeronaviqasiya və avtomatik idarəetmə”, “Aviasiyada təbii Bayes teoreminin tətbiqi”, “Perspektiv təyyarələrinin şassi sistemlərinin kinematik analizi və təkmilləşdirilməsi”, “Helikopterin daşıyıcı vint perlərinin aerodinamikasının təkmilləşdirilməsi” və bir sıra digər mövzularda təqdimatlarla çıxış ediblər.

İki gün davam edəcək

“Azərbaycanda nəqliyyatın inkişaf problemləri” XXI elmi-texniki tələbə konfransı akademiyanın Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunub.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Teatr–konsert müəssisələrində quraşdırılmış qazanxana və havalandırma sistemlərinə illik texniki xidmətin satın alınması.

Lot-2. Muzey müəssisələrində quraşdırılmış qazanxana və havalandırma sistemlərinə illik texniki xidmətin satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalayıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon- +994124932895
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.

VÖEN- 1700015381
H/h- AZ78CTRE0000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ41NABZ
01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142340
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- son 5 ilin iştirak göstəricisi haqqında arayış;
- son 5 ilin maliyyə dövrüyyəsi haqqında arayış;
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender komissiyası

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təşkili işlərinin (festival proqramının tərtib edilməsi, videoçarxın hazırlanması, reklam və çap məhsullarının nəşri, mükafat və diplomların hazırlanması, münisiflər heyəti və qonaqların dəvət olunması, onların otel və nəqliyyat məsələlərinin, eləcə də festivalın açılış və bağlanış mərasimlərinin təşkili və bədii tərtibat işləri) satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalayıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.

Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi.

Telefon- +99412 498 97 82
VÖEN- 1700015381

H/h- AZ78CTRE
00000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ41NABZ
01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azıntelecom” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1 . “Şəbəbə Təhlükəsizliyi (Firewall) həlləri üçün avadanlığın” satın alınması.

Tender iştirakçlarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektəşidən və Vüqar Yəhyazadədən) telefon -012 200 00 74/72) ünvanından ala bilərlər .

İştirak haqqı 1000 manatdır.
H/h- AZ30AZ-
PO91015461200420100063
VÖEN- 99000048721
Bank- “Azərpoçt” MMC PF 1
Kod- 691011
VÖEN-9900037711

M/h-AZ76NABZ
01350100000000094944
S.W.I.F.T.-AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Sosial Müdafiə Fonduna borcun olmaması barədə arayış;
- iddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 may 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 iyun 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 11 iyun 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74 , “Azıntelecom” MMC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

BOKT “İCRAÇI KREDİT AGENTLİYİ” MMC-nin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabat

	manatla	
	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
AKTİVLƏR		
Pul vəsaitləri və onların ekvivalentləri	11,721	11,306
Müətlər və verilmis kreditlər və avanslar	1,903,624	1,983,934
Əmlak, avadanlıqlar və qeyri maddi aktivlər	27,513	-
Təxirə salınmış vergi aktivi	36,294	94,995
Hökumət fondları ilə hesablaşmalar	575,199	274,672
Digər aktivlər	65,194	59,349
Cami aktivlər	2,619,545	2,424,256

ÖHDƏLİKLƏR			
Mənfəət vergisi öhdəliyi		15,658	21,248
Digər öhdəliklər		276,950	79,713
Cami öhdəliklər		292,608	100,961
KAPİTAL			
Nizamnamə kapitalı		219,450	223,450
Kapital ehtiyatları		101,800	101,800
Bölüşdürülməmiş mənfəət		2,005,687	1,998,045
Cami kapital		2,326,937	2,323,295
Cami öhdəliklər və kapital		2,619,545	2,424,256

“AZGERNEFT” MMC

AÇIQ TENDER ELAN EDİR

“AzGerneft” MMC tərəfindən 1650 ədəd “Ştanqlı quyu nasoslarının” satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “AzGerneft” MMC-nin bank hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.
Bankın adı və rekvizitləri-
“AzGerneft” MMC

Yerləşdiyi ünvan- AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7
Telefon- 451-36-04; 451-36-05
Faks - 451-34-90
Email ünvanı: azgerneft@azeuro-tel.com
VÖEN-9900047091
Bankın adı- ARBB-nin Sabunçu filiali

VÖEN- 9900001881
H/h- AZ67IBAZ
400100194499570001212
M/h -AZ03NABZ
01350100000000002944
Kod- 805573

SWIFT BIK IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 (əlaqələndirici şəxs Amal Şirino-va), telefon- 511-31-08, elektron poçt ünvanı- amalelchin@hotmail.com ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə (ərizədə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əslı);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notarius-dan təsdiq edilmiş surəti);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 30 may 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 iyun 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əslı və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 nömrəli ünvanına təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı proseduru 5 iyun 2019-cu il saat 14.00-da AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağirov küçəsi 7 nömrəli ünvanda “AzGerneft” MMC-nin iclas zalında keçiriləcəkdir.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz yazılı tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- sərfəli tender təklifinə,yüksək keyfiyyətə,müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilə il ərzində yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs-Əliyev Ramil Dilavər oğlu.

İştirak haqqı 290 manatdır.
Təşkilat- Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

VÖEN - 2900329461
Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ
01360100000000003944
S.W.I.F.T. BIK - CTREAZ 22
H/h- AZ 84
CTRE00000000000002516632

Büdcə təşkilatının kodu -142340
Fond -7Y
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət,
- tenderdə iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi,
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
- tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən

sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),

- podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı,
- podratçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 27 may 2019-cu il saat 18.00-a qədər möhürlənmiş,ikiqat zərfdə, Bank təminatı və tender təkliflərini isə 30 may 2019-cu il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 31 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə Hacı Zeynalabdin qəsəbəsinin küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. 2019-cu ildə Hacı Zeynalabdin qəsəbəsinin küçə və yollarının asfalt örtüyünün təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz yazılı tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- sərfəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilə il ərzində yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs- Əliyev Ramil Dilavər oğlu.

İştirak haqqı 290 manatdır.
Təşkilat- Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

VÖEN - 2900329461
Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ
01360100000000003944
S.W.I.F.T. BIK - CTREAZ 22
H/h- AZ 84 CTRE-
000000000000002516632

Büdcə təşkilatının kodu - 142340
Fond - 7Y
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət,
- tenderdə iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi,
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
- tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən

sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),

- podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı,
- podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 27 may 2019-cu il saat 18.00-a qədər möhürlənmiş, ikiqat zərfdə, bank təminatı və tender təkliflərini isə 30 may 2019-cu il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 31 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası



ABS

Trampın reytingi yüksəlib

ABŞ Prezidenti Donald Trampın reytingi bütün prezidentlik müddətində ən yüksək səviyyəyə – 46 faizə çatıb. Bu, “Gallup” sosioloji xidmətin keçirdiyi tədqiqat nəticəsində bəlli olub. Sosioloqlar dövlət başçısının reytinginin gözləniləndən daha çox olmasını ölkədə ÜDM-in artımı və iş yerlərinin sayının çoxalması ilə əlaqələndiriblər.

Məlumatı TASS yayıb.



Yeni lazer silah hazırlanıb



ABŞ Hərbi Hava Qüvvələri yeni lazer silahını sınaqdan keçiriblər. Bildirilir ki, sınaq Nyu-Meksika ştatında baş tutub. “Ağ qumlar” poliqonunda keçirilən sınaq zamanı lazer qurğusu havada bir neçə raketı zərərsizləşdirib.

“Lockheed Martin” kompaniyası tərəfindən hazırlanan lazer silahı “hava-hava” və “yer-hava” tipli raketləri vurmaq imkanına malikdir.

Xəbəri BBC verib.

Venesuela

Maduro Rusiyaya səfər edəcək



Venesuela Prezidenti Nikolas Maduro iyun ayında Rusiyaya səfər edə bilər. Bu barədə Venesuelanın xarici işlər naziri açıqlama verib. Bildirilib ki, səfərin məqsədi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməkdir. Forum iyunun 6-dan 8-dək keçiriləcək.

Məlumatı RIA “Novosti” yayıb.

Yaponiya

Kibersilah layihəsi



Yaponiya hökuməti kiber texnologiyalar sahəsində zərərverici proqram təminatı yaradaçaq və bu, ölkənin ilk kibersilahı olacaq. Bunu Yaponiya Müdafiə Nazirliyinin rəsmisi bildirib. Bildirilir ki, zərərverici proqramlar cari maliyyə ilinin sonunadək hazırlanacaq. Layihə üzərində dövlət qurumları deyil, özəl şirkətlər çalışacaqlar.

Məlumatı “Ferra.ru” yayıb.

Hollandiya

Van de Bek diqqət mərkəzindədir

Londonun “Tottenham” futbol klubu “Ayaks”ın yarımmüdafiəçisi Donni van de Beki transfer etmək istəyir. Buna səbəb Kristian Eriksenin “Real”a keçmə ehtimalıdır. Belə ki, idman şərhçiləri Kristian Eriksenin böyük ehtimalla yay transfer dövründə “Real”a keçəcəyini bildirirlər. Bunu nəzərə alan London təmsilçisi onun yerinə Donni van de Beki götürməyə çalışır.

Qeyd edək ki, “Real”, “Bavariya” və Dortmund “Borussiya”-sı da gənc futbolçunu transfer etməyə çalışır.

Məlumat “Eurosport” yayıb.



Hazırladı:
Elçin ABBASOV, “Xalq qəzeti”

Mayk POMPEO: Vaşinqton Rusiya ilə əməkdaşlığa hazırdır

ABŞ-in dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Rusiya ilə maraqların toqquşduğu sahələrdə əməkdaşlıq etməyə hazırdır. Bu barədə “İnterfaks” məlumat yayıb.



“Mən hələ MKI-nin direktoru olarkən rusiyalı həmkarlarımla görüşmüş, maraqlarımızın toqquşduğu və irəliləyiş əldə edə biləcəyimiz aspektləri tapmağa çalışmışdım. İndi də ümid edirəm ki, razılığa gələ biləcəyik. Amma ola bilsin ki, razılıq olmayacaq. Baxırıq”, – deyə Pompeo bildirib.

Rusiya strateji hücum silahlarının məhdudlaşdırılması perspektivləri haqqında suala cavab verən Pompeo xatırladı ki, bu mövzu prezidentlər Donald Tramp və Vladimir Putin arasında sonuncu telefon danışıqları zamanı müzakirə olunub. “Prezidentlər Trampa Putinin söhbəti çox yaxşı olub. Düşünürəm ki, bu, irəli getmək üçün əsas kimi götürülə bilər”.

Onun sözlərinə görə, “Prezident Tramp dərk edir ki, hər iki tərəf müqaviləyə əməl etməlidir, ona görə də biz əmin olmalıyıq ki, DRSMD-dən fərqli olaraq, ölkələrimizi

müqavilələrə əməl etməyə məcbur edən başqa stimullar sistemi var”.

Diplomat əlavə edib ki, Prezident Tramp üçüncü tərəfin olduğunu etiraf edir. “Bu müqavilələr on illərlə əvvəl bağlanıb, onda Çin başqa vəziyyətdə idi. İndi isə o, geostateji təhlükə yaradır. Ona görə də Tramp hesab edir ki, Çin istənilən müqavilədə iştirak etməlidir və buna nail olmağa çalışırıq”.

Silahlar üzərində çoxtərəfli müqavilə məsələsinə toxunan Pompeo deyib: “Bunu qısa müddətdə əldə etmək olmaz. Ola bilsin ki, biz ikitərəfli əsasda işləyək. Sonra baxarıq ki, üçüncü tərəfin qoşulmasına ehtiyac varmı? Bundan bütün dünya qazanacaq. Biz buna çalışırıq”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Danışıqların növbəti mərhələsi bu gün keçiriləcək

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp ölkəsinin bundan sonra Çinlə ticarətdə milyardlarla dollar itirmək niyyətində olmadığını bildirib. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, bu barədə Donald Tramp “Twitter” sahifəsində yazıb.

Ağ ev rəhbəri yazıb: “ABŞ uzun illərdir ticarətdə hər il 600-800 milyard dollar itirib. Çinlə ticarətdə bu itkilərin məbləği 500 milyard dollardır. Üzrlü sayın, lakin biz bundan sonra belə etməyəcəyik”.

Qeyd edək ki, ötən bazar ABŞ Prezidenti bir sıra Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qədər artıracağını deyib. Mayın 6-da Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan hazırda ÇXR-in nümayəndə heyətinin qüvvədə olan rüsumları artırmağa və yenilərinə əlavə etmək barədə Trampın təhdidlərinə baxmayaraq, ticarət məsləhətləşmələrinin növbəti mərhələsində iştirak etmək üçün

ABŞ-a səfərə hazırlaşdığını qeyd edib.

Xatırladaq ki, ABŞ və Çin arasında ticarət üzrə danışıqların əvvəlki mərhələsi aprel 30-da Pekində keçirilib. Növbəti mərhələnin isə bu gün Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Məlumat üçün deyək ki, 2018-ci il dekabrında ABŞ və Çin liderlərinin Argentinanın paytaxtı Buenos-Ayresdə “G20” sammiti çərçivəsində keçirilən görüşündə iki ölkə arasında ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə ABŞ-dan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət səzi-



şi bağlanması istiqamətində tədbirlər görülməsi barədə razılığa gəlmişdilər. Ticarət sazişinin bağlanması üçün ayrılan vaxt mart ayının 1-də başa çatdı, Ağ ev rəhbəri danışıqların uğurla və Vaşinqton üçün düzgün məcrada davam edəcəyi təqdirdə rüsumları artırmayacağını bəyan etmişdi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Mingəçevir Nəqliyyat” ASC səhmdarlarının nəzərinə!

“Mingəçevir Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 22 iyun 2019-cu il saat 11.00-da Mingəçevir şəhəri, Samux küçəsi 7 nömrəli ünvanda keçiriləcəkdir.

İclasın gündəliyi:

1. 2018-ci ilin yekununun müzakirəsi və təftiş komissiyası rəyinin təsdiqi.
2. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu- (050 390 4166).

Direktor

“Binəqədi Yüklü Avtonəqliyyat-1” ASC səhmdarlarının nəzərinə!

22 iyun 2019-cu il saat 11.00-da “Binəqədi Yüklü Avtonəqliyyat-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2018-ci təsərrüfatı ilə ümumi maliyyə balansının təsdiqi.
2. Dividendlərin verilməsi.
3. Digər məsələlər.

Yığıncaqda səhmdarların iştirakı vacibdir.

Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən küçəsi.

İdarə heyəti

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Müxtəlif ölçülü yastıqların satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsində daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il mayın 15-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Süzgəclərin satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsində daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il mayın 15-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.



Hava proqnozu

☞ **Mayın 8-də**

☞ **Bakıda və Abşeron yarımadasında** dəyişən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civa sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

☞ **Naxçıvan Muxtar Respublikasında** əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacaqdır.

gözlənilir. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 23-28 dərəcə isti olacaq.

☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşamı doğru bəzi yerlərdə yağış yağacaqdır. Gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacaqdır. Gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-15, gündüz 24-29 dərəcə isti olacaq.

☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Gəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacaqdır. Gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15,

gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 27-32 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lenkeran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaqdır. Gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.



Türkiyə Prezidenti NATO baş katibini qəbul edib

Xəbərdə deyilir ki, görüş media üçün bağlı qapılar arxasında keçib və bir saatdan çox çəkib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın və Prezident Administrasiyasının xarici əlaqələr idarəsinin

rəisi Fəxrəddin Altun iştirak ediblər.

Yeri gəlmişkən, bu günlərdə Ankara NATO-nun regional tədbiri keçirilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, Türkiyə PKK terroruna və Fətullah Gülenin başçılıq etdiyi FETÖ hərəkatına

qarşı mücadilə aparır. Dövlət başçısı vurğulayıb ki, Ankara terrorla mübarizədə alyans rəhbərliyindən həqiqi tərəfdaşlıq öhdəliklərini tam şəkildə yerinə yetirməsini arzulayır.

R.T.Ərdoğan çıxışında Rusiyadan S-400 raketlərinin satın alınması məsələsinə də toxunub. Bildirib ki, Türkiyə həmin raketləri ölkənin milli təhlükəsizliyini təmin etmək üçün alır.

M.HACIXANLI, “Xalq qəzeti”

İrkutskda meşə yanğınları genişlənir

Sutka ərzində Rusiyanın İrkutsk vilayətində meşə yanğınları iki dəfədən çox artıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, meşə yanğınları 5 min hektar ərazini əhatə edib.



Yanğınsöndürənlər 86 yanğın ocağını söndürsələr də, alov genişlənməkdə davam edir. Buna səbəb isə havaların həddən artıq isti keçməsidir.

Meşə yanğınlarını söndürmək üçün xeyli yanğınsöndürən və texnika səfərbərliyə alınıb. Əhaliyə xəbərdarlıq edilib ki, mümkünə meşələrə getməsinlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

“Putə-Əyirici” ASC səhmdarlarının nəzərinə!

24 iyun 2019-cu il saat 11.00-da “Putə-Əyirici” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyətini təsdiq edən sənədlə) iştirakı vacibdir.

Ünvan- Bakı şəhəri, Qaradağ rayonu, Putə qəsəbəsi, inzibati bina.

Müşahidə şurası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 3 və 16 fevral 2019-cu il tarixli nömrələrində dərc edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tender komissiyasının qərarı ilə 2019-cu il üçün uzunboğaz botinkanın, fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması məqsədilə keçirilən açıq tenderdə 1-ci lot “Uzunboğaz botinka, uzunboğaz rezin çəkmə”nin satın alınması üzrə “ASK AYAQ-QABI FABRIK” MMC qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq müqavilə imzalanmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tendərə maraq göstərən bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və gələcəkdə faydalı əməkdaşlığa dəvət edir.

Daxili Qoşunların tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi mərkəzin sektor müdiri Məhəbbət Əkbərliyə atası

ƏKBƏR ƏKBƏROVUN

vefatından